



# XUDAFƏRİN



Qəzet 1932-ci ildən çıxır № 9-10 (6875-6876) 23 avqust 2023-cü il

**23 avqust 1993-cü il -**

## Cəbrayıllı tarixə qovuşan işğal təqvimi



### Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

"Cəbrayıllı şəhərinin baş planı siz cəbrayıllılara təqdim ediləcək. Biz bu plana bərabər baxacaqıq. Əger razılığınız olarsa, bu planı da təsdiq edəcəyik. Bizim planlarımız bundan ibarətdir. Biz müharibəni Zəferlə başa vurduk. İndi sülh dövrünü də zəferlə başlamışıq, zəferlə başa vuracaqıq... Bundan sonra cəbrayıllılar Cəbrayılda yaşayacaqlar!"

(4 oktyabr 2021-ci il.  
Cəbrayıllı şəhərində cəbrayıllı ziyalıları görüsədəki çıxışından)

## Cəbrayıllı şəhərinin Baş planı təsdiqləndi

44 günlük Vətən müharibəsində qazanılmış Zəferdən sonra Prezident İlham Əliyevin daimi diqqəti və nəzarəti ilə işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma siyasetinə əsaslanan geniş tikinti-qu-ruculuq işləri aparılır. "Azərbaycan Respublikasının İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıda dair I Dövlət Proqramı" və "İşğaldan azad edilmiş ərazilərin Ümumi planı"na əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələri layihələndirilir, şəhərlərin Baş planları hazırlanır ve təsdiq edilir.

Bu barədə AZERTAC-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Məlumatə əsasən, bele ərazi planlaşdırılması senədlərindən biri - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sıfırı əsasında Böyük Britaniyanın "Chapman Taylor" şirkəti ilə Bakı Dövlət Laihe İnstitutu tərəfindən hazırlanmış Cəbrayıllı şəhərinin Baş planı 25 iyul 2023-cü il tarixinde Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edilib.

Cəbrayıllı şəhəri illər ərzində işğalçılar tərəfindən urbisi və ekosidə məruz qalıb, əhali öz doğma yurdlarından didərgin salınıb, əraziyə külli miqdarda maddi ziyan vurulub. Nəticədə mövcud infrastruktur, yaşayış evləri

tamamilə məhv edilib və şəherin yenidən qurulmasına ehtiyac yaranıb. Bunu nəzəre alaraq, dağıdılmış şəhərin yerleşdiyi ərazinin kompleks qiymətləndirilməsi və konseptual layihələndirilməsi işləri aparılıb.

Cəbrayıllı yaşayış məntəqəsi kimi tarixi VIII əsre bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıllı rayonu yaradılıb və şəhər de məhz həmin illərdə formalşamışa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 ha, əhalinin sayı 5200 nəfər idi.

Təsdiq edilmiş yeni Baş plana əsasən, müasir Cəbrayıllı şəhəri özü və yaxınlıqda 5 kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 ha təşkil edəcək. Layihədə şimaldan cənuba doğru uzanan Çaylaçqay ətrafında şəhərin mərkəz hissəsində təklif olunan "yaşıl zolaq" şəhərin əsas onurğası kimi verilib. Rayon ərazisində bir çox tarixi-məmərlilik abidələrinin, o cümlədən Xudafərin köpüsünün yerləşməsi şəhərin gelecek özünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq.

İşğaldan azad edilmiş şəhərdə ilkin mərhələdə təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, sosial xidmətlərin fealiyyəti, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri əsas götürülür. Bu ərazilərdə bərpə və yenidənqurma strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafə nail olmalıdır.

olmaqdır.

Şəhərin bərpası və inkişaf üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna qədər Cəbrayıllı şəhərində 15.000 sakinin yaşayacağı proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayırlıb və burada az, orta mərtəbəli binaların, həyətənə sahəye malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılır. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçen bənəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzəre alınmaqla proqnozlaşdırılır. Beləliklə, şəhərin iqtisadi inkişafında xidmet və sənaye sektorlarının böyük rol oynayacağı, kənd təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrindən daha çox inkişaf edəcəyi göstərilir. Baş planda ictimai-işgüzər zona üçün 22.87 ha ərazi ayrılib. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-işə və turizm obyektləri yerləşdiriləcək.

Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Burada yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilir. Şəhərdaxili yol profillərində təxminən 60 kilometr uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılır. Cəbrayıllı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 kilometrən çox olacaq.

Sənəddə əhalinin artım tempi nəzəre alınmaqla sosial tələbata uyğun ən müasir təhsil və səhiyyə ocaqları layihələndirilir. Belə ki, şəhər ərazisində öz doğma torpaqlarına qayiadacaq cəbrayıllı 1880 şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun 3 tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan 4 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılır.

Cəbrayıllı şəhərinin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərəb olmuş məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, ümumi yaşıllıqların sahəsi 110 ha təşkil edəcək, bununla da şəhər ərazisinin 18 faizi yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaçqay ətrafında salınması təklif edilən "yaşıl zolaq" mərkəzi park olaraq müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək.

### İşğal faciəmiz qeyd olundu

(Həmin faciədən 30 il keçir)



23 avqust 2023-cü il tarixdə Cəbrayıllı rayonunun artıq tarixə qovuşmuş işğal gününün 30-cu il-dönmübü ilə bağlı olaraq 4 sayılı qəsəbə ərazisində salınmış "Şəhidlər" Abidə Kompleksində Respublikamızın ərazi bütövlüyü uğunda canlarından keçmiş Şəhidlərimizin xatirəsi yad olunmuş, abidələri önünə gül-çiçək dəstələri qoyulmuşdur.



Tədbirdə Cəbrayıllı rayon icra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon icra Hakimiyyətinin əməkdaşları, YAP Rayon Təşkilatının fəalları, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və qazılər iştirak etmişlər.

"XUDAFSSRİN"



## Zaqatala rayonunda səyyar qəbul-görüş



Növbəti səyyar qəbul-görüş Zaqatala rayonunda müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilib.

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədile Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünler iştirak ediblər.

Qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılırlaraq həlli ilə bağlı tədbirlər müəyyənəşdirilib.

Qəbuldan razi qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşıdları dövrə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstek olan ölkə Prezidentine və rayon rehbərini öz minnətdarlıqlarını bildiriblər.

## "İgid olər, adı qalar"



Cəbrayıl Tarix-Diyarşunaslıq Muzeyində 1993-cü ildə Cəbrayıl rayonunda şəhid olmuş Fətullayev Nurəddin Məhəmmədəli oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin şöbə müdürü qazi Abbaslı Abbas, filologiya üzrə fəlsəfe

doktoru Taryel Abbaslı, Cəbrayıl rayon KİNİB sədri Fəxrəddin Mürselov, Cəbrayıl Qaziləri İctimai Birliyinin sədri, şəhid qardaşı İxtiyar Hüseynov, Səməd Atakişiyev, şəhid ailələri, Qarabağ Qaziləri və rayon İctimaiyyəti iştirak etmişlər.

Tədbirdə şəhidin xatirəsinə həsr olunmuş mahni müğənni Arif Səlimovun ifasında səslenmiş, Cəbrayıl rayon Mahmudlu Uşaq Musiqi Məktəbinin musiqi kollektivi və Cəbrayıl rayon 23 sayılı orta məktəbin şagirdləri mahni və şeir söyləmişlər.

Allah şəhidlərimizə rəhmət eləsin.



## Şahanə Hacıyeva Niderlandda qızıl medal qazanıb

Azərbaycan para-cüdoçusu Şahanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb.

Ş.Hacıyeva 48 kq çeki dərcəsində birinci yeri tutub. Bu, Azərbaycan yığmasının qitə birinciliyində eldə etdiyi ilk medaldır.

Məlumat üçün bildiririk ki, Şahanə Hacıyeva 24 avqust 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında 48 kq çeki dərcəsində qızıl medal qazanmışdı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı na-

iliyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli "Vətəne xidmətə görə" ordeni ilə təltif edilmişdir.

İdmançıımızı təbrik edir və uğurlar arzulayıraq.



## Bakı şəhərində növbəti səyyar qəbul

04 avqust 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonu, Seyid Yəhya Bakuvi - 20 ünvənində yerləşən Cəbrayıl Rayon İcra Hakimiyyətinin qərargahında rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib. Qə-

bulda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul işçiləri və rayon sakinləri iştirak ediblər.

Görüşdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətinin

mühüm məqamlarından, Azərbaycan həqiqətlərini dünyaya bəyan etməsindən, Azərbaycana qərəzli mövqələri ilə fərqli nə bəzi dövlət başçılarını, beynəlxalq qurumların rəhbərlərini susdurduğundan danışıb. Rayon rəhbəri ölkədə aparılan uğurlu daxili və xarici siyaset nəticəsində işğaldan azad olmuş rayonlarda yeni infrastruktur layihələrin həyata keçirildiyini, abadlıq-quruculuq işlərinin aparıldığı diqqətə çatdırıb.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqla dinlənilib, problemlərin həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunub və müvafiq qurumlara tapşırıqlar verilib.

Sakinlər qəbuldan razılıqlarını bildirib, onlara gösterilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnədarlıqlarını ifadə ediblər.

## Rayonda payızlıq taxıl əkinləri üçün sumlama işlərinə başlanılıb

Taxılçılıqda yüksək məsuldarlığı nail olmaq üçün həyata keçirilən aqrotekniki tədbirlər arasında şum mühüm əhəmiyyətə malikdir. Vaxtında və keyfiyyətlə aparılmış yay şumu torpağın keyfiyyət göstəricilərini xeyli artırır.

Belə ki, torpaqda nəmliyin daha çox saxlanılmasına, əlaqotlarının toxumlarının, sələf bitkilərinin qalıqlarının daha tez çürükərək torpağa qarışmasına, toxum yatağının daha keyfiyyətli formalaşmasına şərait yaradır. Bu səbəbdən fermerlər gələn ilin məhsulu üçün taxıl əkinli ilə əlaqədar şumu mümkün qədər tez başa çatdırmaq tövsiyə edilir.

Gələn ilin məhsulu üçün rayonda 14 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaş-

dırılır. Əkinlərin 1800 hektarının suvarılan ərazilərdə aparılacağı gözlənilir. Fermerlərimiz tərəfindən 4500 hektardan çox sahədə yay şumu aparılmışdır ki, bu da proqnozlaşdırılan əkinlərin 32,1 % -ni təşkil edir. Yay şumunun aparılması davm etdirilir.

Torpaqlardan bol və keyfiyyətli məhsul alınmasında torpağın lazımı qida maddələri ilə zənginləşdirilməsi də vacib şərtlər sırasındadır. Ona görə də səpindən əvvəl əsas şum altınə və səpinle bərabər torpağa veriləcək mineral gübrələrin tədarükünə başlanılımışdır.


Ərazidə əkin aparılacaq bölgə üçün daha uyğun toxumların tədarükü də davam etdirilir. Fermerlərin yüksək məhsuldalar və sertifikatlaşdırılmış toxum-



larla təminatını daha da yaxşılaşdırmaq istiqamətində tədbirlər davam etdirilir.

Rayon ərazisində proqnozlaşdırılan taxıl səpinin aqrotekniki müddətdə və keyfiyyətə başa çatdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı Rayon qurumlarının mütəxəssisləri tərəfindən fermerlər lazımi təlimlərin keçirilməsinə başlanılıb.

## Məktəblimiz Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb



10 avqust 2023-cü ildə İngiltərənin paytaxtı London şəhərində keçirilən və 34 ölkənin iştirak etdiyi Beynəlxalq Riyaziyyat Olimpiada-

sında Azərbaycanı təmsil edən rayonun K.Məmmədov adına B.Mərcanlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənzadə Fərid İsmayılov oğlu qızıl medala layiq görüldü.

Qeyd edək ki, bu ilin may ayında Fərid Həsənzadə İngiltərədə onlayn təşkil edilən 8-ci sinif şagirdləri arasında 100 ölkənin iştirak etdiyi riyaziyyat və məntiq üzrə Beynəlxalq olimpiyadada birinci yer tutaraq qızıl medal qazanmış və 2023-cü ilin avqust ayında Londonda keçiriləcek Beynəlxalq olimpiadaya dəvət almışdı.

Məktəblimizi təbrik edir, uğurlar arzulayıraq.



## Fransa Respublikasının Senatına açıq məktub

1998-ci ilin 29 mayında Fransa Respublikasının Senatında "1915-ci il erməni soyqırımı" adlı qondarma məsələnin müzakirəsi və bu haqqda qanun aktı qəbul edilməsi bir azərbaycanlı məcburi köçkün kimi məni çox hiddətləndirdi. Deyirəm görsən Fransa boyda böyük bir dövlətin başbələnlərini təmsil edən o məcisin üzvləri belə sərəm fantaziyanı uydurub - quraşdırmaqla Fransa-nın qarşısında romantik - xəyali bir aləm açmaq isteyirlər? Əgər ATƏT-in Qarabağ münaqişəsinin həllində də bu günün real hayatı gerçəklərinə göz yummaqla ele belə cəfəng xülyalara qapılmaqla iş görmək isteyəcəksinizsa, onda kül olsun o Yer planetinin başına ki, onun belə qlobal problemlərini real hadisələr baxımından yox, hansısa mənənəs qüvvələrin, eləcə də ermənilərin əhərimən xüsətli qara niyyəti planları əsasında həll edirsiniz! Əgər belə olsa, insanların ümumi evi sayılan Dünyamız 2000-ci ilin astanasında bu əsas-sız çək-çevirin nəticəsi olaraq, yəni sağılmaz xərcəng xəstəliyi olan erməni sindromunun bəşəriyyəti ölümə yuvarlayan bələsi nəticəsində dağıdılıb mahv olacaqdır.

Axi bu yer kürəsi dünyanın eşrefi, sahibkarı sayılan şürlü insanların planetidir. Gəlin insanlığımızın xatirine həyata real gözle baxib düzgün-vicdanlı yola gelək. Elə fransız xalqının böyük oğlu A-de-Sent Ekzüperi "Adamların planeti" əsərində çox güzel yazır: "İnsan həqiqəti - onu insan eləyən şeydir". Gelin qayıdaq o insan həqiqətinə!

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Azərbaycanın Respublikası əhəmiyyətli şəhəri olan Xocalıda töredikləri faciəvi hərəkətləri ele esil soyqırımı deyilmiş! İnsaniyyətdən on min kilometrlərle uzaq olan ağlaşırmaz vəhşiliklər - ermənilərin azərbaycanlı qız-gəlinləri - revertolyotlara doldurulmuş aparmaları və müxtəlif fəndlərə namuslarına təcavüz eləmələri, körpə ve qocalara rehəmsizcəsine qanlı divanlar tutmaları və bu qansızlıqların videoskasettlərə köçürürlük dünya ölkələrində reklam edilib dolaşması - bugün bu dözləməliklər niyə dünən ictimaiyyətini, eləcə də siz Fransanı həyəcana getirmir?! Niye bunlara ictimai-siyasi mənə verilmir?! Dünyanın ürəyi laqeydlik buzu içərisində donubdurmu?

Ermeniler Kəlbəcəri işgal edəndə adamlar canlarını vəhşi caynaqlardan xilas edib qurtarmaq üçün hərəsi bir tərəfə səpaləndi və həle də Kəlbəcərin buzla-qarla daimi örtülü olan Murovdəq yüksəkliyində neçə iləldir ki, meyidlər don atıb qalıb, sonradan bəziləri öz-özündə qurdmayıblar! Ermenilərin Azərbaycan üzərində etdikləri vəhşiliklər dünən miqyasında ölçülərsə, bu vəhşiliklərin kulminasiya həddi hesab edile bilər!

Mənim doğma rayonum - Cəbrayı işgal olunanda isə bir çox ağır faciələrlə yanaşı doğma kəndimə - Dağtumas bölgəsinə də qəmli müsibətlər üz verdi: 36 nəfər mülki vətəndaşın taleyi yoxluğun aşuşuna yuvarlandı, öldü - qaldıları bermud üçbücağında "həll edildi".

Cismən salamat qalanlar - qacqın və köçkünler bəs neçə yaşayırlar? Bunu əyani sübut üçün öz ailəmizin üzləşdiyi və özümüzün keçirdiyim ruhi iztirabları misal çəkirməm. 1993-cü ildən qacqın düşəndən digər didərginlər kimi biz də Qarabağımızın gözəl ab-havasından - səfali bulaqlar, mənzerəli güşələr qoynundan ayrı düşdü. Muğanın ağır-kəsif hava şəraiti ilə müqayisəyəgəlməz dərəcədə fərqli zonada

- füsnəkar təbiəti iqlim qurşağında yaşmış dağ adamları çadırıldarda, fincıklar yad mühitə, şəraite uyğunlaşa bilməyib dünyalarına vida dedilər, ya da ağır xəsteliklərə mübtəla olub hele de iyne, dava-dərman zo-runa ölümə "güləşirlər". Belə "ölümə savasa qalxanlardan" biri de 1941-ci il təvəllüdü atamıdır. Cismanı cəhətcə buz balası kimi sağlam canı olan, heç bir azar-bezar tanımayan, ömründə siqaret çəkməyən və adı bir öskürek belə tanımayan atam qaq-qınıldan sonra Muğanın ağır havasına tablaşmayıb astma xəstəliyinə tutulub. Artıq bes ildir ki, yollar yorğunuyam, tanımadiğim xəstəxana, aptek qalmayıb. Hamısı da adamdan maddi imkanlar tələb edir. Bəlli, bu hal tekce bizim ailedə yox, bütün qacqın-köckün ailələrində belədir!

Mən özüm isə M.Ə.Rəsulzadə adına BDU-nun dissertantiyam. Size yazdığım bu yazını da ele yerdəcə - torpaq döşəmə üzərində uzanı vəziyyətə yazarıram. Bir qələm sahibi kimi bu hal mənən en ağır mənəvi zərəbdər, çünki işğal zonasında qoyub gəldiyimiz kəndimizde subay olsam da özüma məxsus ayrıca evim, həyətyanı sahəm və hətta yaradıcılıq üçün ayrılmış xüsusi yazı otağı vərdir, bunların da içərisində təbi ki, yazi masam, kanselyariya ləvazimatim öz qaydasında idi. Bütün bunlar tarmar olunduğu üçün genç elmi tədqiqatçı və şair kimi men didərginçlik təleyinin bu ağır məhrumiyətləri içərisində yaşamağa məcbur olmuşam.

Hörməti Fransa Senatı! "Herbi teyyarəçi" povestində Ekzüperinin bir aforizmi var: "İnsan bütün xalqlar ve irqlər üçün ümumi meyardır". Burada öz şəksi və ailəvi qacqınlıq ağrı-acılarından söz salmaqda məqsədim odur ki, bir daha bilesiniz ki, təkəcə men yox, bütün qacqın-köckünəzər-baycanlı ailələri belə sarsıntı tale yaşıyır. Mənim şəksi kədərim de bəşeri kədərdir, bütün dünyani narahat edəsi problemdir.

İnsanların dərdlerini özünü şəxsi sizişləri kimi dərindən duyan humanist duyuluşu presidentimiz H.Əliyev cənablarının da en ümde istəyi odur ki, biz didərginləri öz ulu yurd yerlərimizə qaytarmaqla dərd-lərimizə mələhəm bulsun.

İnanıram ki, bu kiçik müraciətimdəki böyük ağrı-acıları və gileyləri şəmimi qəbul edəcəksiniz. Hörməti prezidentimiz Heydər Əliyevin sadıq dəstəkleyicisi və ATƏT-in həmsərdi kimi Azərbaycan adlı geniş ürəkli kiçik bir ölkənin tapdanmış haqqını geriye qaytarmaqda yardımçı olacaq, bu ədalətsiz qərarı rədd edəcəksiniz!

**Sizə böyük ümidiylər:**  
**Sakir Əlif oğlu Albalıyev**

Cəbrayı rayonundan olan yurd həsrətlisi

P.S.: Fransa Senatına ünvanlaşım bu məktubu 1998-ci ildə yazdım. Bir surətini Sabirabadda çıxan "Suqovuşan" qəzeti-nin redaksiyasına təqdim etmişdim ki, fransızcaya çevirib adıçəkilən ünvana göndərməkdə mənə köməkçi olsunlar. Yəqin ki, ele o vaxt adı bir yazı kimi də hardasa itib-batı. Arxivimde qalan bir surətina təsadüfən rast gəldim. Dövrü-qədimdən Fransanın bizi qarşı aqressiv mövqeyinin olduğunu bir daha xatırlatmaq məqsədilə çap eleməyi məsləhət bildim. Axi bu məktubda göstərlənlər həm də bir tarixdir. Hər biri-mizin taleyindən keçən yaşanmış bir tarix. Tarixi keçmiş isə vaxtaşırı olaraq xatırlamalıyıq. Keçmiş-dən ibret görməyimiz və müyyəyən bir nəticə çıxara bilməyimiz üçün...



## İşğaldan əvvəlki SONUNCU ZƏNG...

Bu yazımı qələmə almaq fikrim yox idi. Məktəbimizin bir neçə mənzunu telefonla əlaqə yaradıb nədən- so mütəssir olduqlarını, qarışq hissələr keçirdiklərini deyrək, məktəbimiz zəngi barədə yazmağımı istədilər. Razi olmadım. Ancaq şagirdlərimin bu yaxınlarda kəndə gedib, məktəbimizlə bağlı paylaşıdları videoya baxıqdan sonra mən da çox tasırlıdım, kövrəldim, qəhdərən böğuldüm. Onlar xahiş və israrlı tələblərini yerinə yetirmək məcburiyyətində qaldım və düünsələrimi bölüşmək istədim.

Onuncular bir neçə gün idi ki, tədbirə hazırlaşırdılar. Məktəblərdəki tədbirlərde iştirak etmek üçün rayonun müxtəlif təşkilatlarından nümayəndə ezam olundı. Həmin il bizim "Son zəng" tədbirimizə "Kolxoççu" qəzeti-nin o vaxtkı redaktoru Hafiz Hüseynov (Allah rəhmət eləsin-red.) göndərildi. Zəngin asıldıği yere yaxın olan siniflərin qarşısındakı dehlizdə stollar, stillar düzülmüşdü. Demək olar ki, müəllimlərin, texniki işçilərin əksəriyyəti, bəzi valideynlər de tədbirdə iştirak edirdi.

Tədbiri açıq elan etdik. Dərs hissə müdirleri Asif və İbrahim müəllim, sinif rəhbərləri Ləliş, Firdovsi müəllim və

lər otağına gələn də yox idi. Ərik ağaçları da, skamyalar da yox idi.

Videodaki səhne çox dəhşətli, kədər dolu, hüznülü bir görüntü idi.

Nədənə sevinə bilmədi, əksinə, çox qəhrələndik. Xoş xatırələri yada salıb ağlayanlar da oldular.

Bezilərinizin mənimlə danışığınızda hicqırığınızı eyni cür cavab verdim.

Yazışmalarınızı oxuyanda hansı hala düşdürüyüb görməyinizi istemədim.

Sizlərin de dediyiniz kimi, bu zəng güləmk üçün yox, müəllimlərsiz, şagirdlərsiz şəhid məktəb üçün çalınırırdı.

Orada olmayan müəllimləri, şagirdləri xaraba qalmış məktəbə çağırış zəngi idi, ona görə heç kim gəlmədi.

Bu zəng səsində etiraz, giley, kədər, inciklik, küskünlük, inliyi olduğunu kim hiss etmedi?

Nədənə yadına 1993-cü ilin avqustu-işğal günləri düşdü. Yəqin düşmənlərimiz də zəngi dəfələrle çalıb rişxəndə bəzim usqları səsleyiblər.

O zaman biz gücsüz idik.

İndi müzəffər ordumuz şəhidləri-yə, qaziləriyle doğma torpaqları ziyan etməyin yolunu açdı...

Elə idarə, müəssisə var ki, insan həyati boyu ora ayaq basmır-məktəbən başqa. Bu səbəbdən ki, xalqımız məktəblərə "Təhsil ocağı" adını veriblər. Ocağın hansı anlamda deyildiyini xaxış bilirik.

Məktəbin xarabalığı da gözəldir-oraya hopmuş acılı-şirinli xatırələrə.

O məkan yeganə yerdir ki, insanların səcdəgəhiniñən əvvələndir vəçərlir.

Müəllim görəndə özümüzü yiğisidir, qarışmamış kimi məktəbi ziyan etdirməliyik...

Ümid edirik, inanıq ki, hər bir kənddə əvvələndən də yaxşı, müasir tipli məktəblər tikiləcək.

İlk zəng səsinin balaca fidanları-mızı işləq sinif otaqlarına səsleyəcəyi gün uzaqda deyil.

Hamiya həmin günləri görməyi arzulayıram.

P.S. Qazi Sarvan Hüseynovun ürəyimcə olan bir arzusunu kənddə məskunlaşacaq insanlara çatdırmağı özümə borc bildim: "Həmin zəng gələcəkdə tikiləcək məktəbin muzeyində saxlanılsın".



Rauf Əzizov,  
Hikmet Allahverdiyev adına Balyand kənd orta məktəbinin direktoru



başqaları məzunlara öz arzularını bildirdilər.

Söz şagirdlərə verildi.

Cox kövək anlar yaşandı.

Aparıcı tədbirin sonunda məzunlardan kimsə son zəngi çalmaq tapşırığını verdikde yığıncaq qurtardığını zənn etdi. Hafiz müəllim stuldan qalxmaq istəyəndə məzun Əliyeva Səadət Fevral qızının yüksək, aydın intonasiya və kövək səslə "Çal-mayın sonuncu zəngi" şeirini söyleməsi onu təkrar yerində eyleşməyə məcbur etdi.

Həmin şeirdən bir neçə misriş paylaşırıram:

**Dayanın, çalmaçın sonuncu zəngi!**

**Yoxsa ürəyimə toxunacaqdır.**

**Bir zaman "gəl" deyən o doğma səsə**

**Bir hicran nəgməsi oxunacaqdır.**

**Zəngçalan, na olar, əlini saxla.**

**Bu şagird ömrünü uzat bir an da.**

**Bu məktəb, bu bina, bax...bu divarlar**

**Mənim olmayıacaq zəng vurulanda...**

Bəli, o divarlar yüzlərə şagirdim, hətta 1993-cü ilə qədər təhsil alanların belə olmadı...

Hafiz müəllim bu tədbir haqqında "Kolxoççu" qəzeti-nin geniş yazı ilə çıxış etdi - ancaq başqa məktəbin adına. Şəhər günü Asif müəllimlə redaksiyaya getdi. And içdi ki, tapşırığı rayon Partiya Komitesindən alıb. Kimdən aldığını israrla soruşsaq da demədi.

Növbəti nömrədə düzəliş edilməsini tələb etsək də, nəticəsi olmadı.

Həmyerlilərimizin çalıqları zəng həmin zəngdir. Təəssüf ki, şəhid məktəbimizdə 30 ilən sonra balta ilə çalınan zəng səsini indi heç kim eşitmədi-özlərindən başqa.

Amma buraxılış günü zəngi telefon direklərini bağlayan ayri dəmirlərə bəşərəməzdi.

İndi qoltuqlarında jurnal müəllim-

# TALEYİ ƏSƏRLƏRİNƏ KÖÇƏN YAZICI

Hüseyin Əfəndinin (Hüseyin Vəli oğlu Əfəndiyevin) 2004-cü ildə çap olunmuş "Domino" adlı publisistik əsərlərini - hekayələr toplusunu başdan-axıra kimi oxudum. Kitabın sonuna çatandan sonra arxa üz qabığında özü haqdağı təqdimata da göz gəzdirdim: "1955-ci il fevralın 15-də Cəbrayıl rayonunun Büyük Mərcanlı kəndində anadan olmuşam. Bu, passport yazımızdır. Alın yazımıda isə belədir: Qazaxıstan Respublikasının Çu rayonunda doğulmuşam. 1956-ci ilin tərəzisiyəm, gün məlum deyil. Bakı Dövlət Universitetinin filologiya fakültəsini qurtarmışam. "Gənclik - Molodost" jurnalının sırvı əməkdaşı və baş redaktoru olmuşam. Latin qrafikali ilk "Əlifba" kitabının redaktöryam. "Xalq", "Şans", "Ulus" qəzetlərində işləmişəm. 2002-ci ildən Beynəlxalq Avrasiya və Mətbuat fonda da çalışıram. Bu, mənim ilk kitabımdır".


Bu kitabı alım həmkarım Şəlalə Ana Hümmətli mənə təqdim etdi, kövrək duyuşlarla Hüseyin Əfəndinin məneviyyatca çox zəngin bir insan olmasından, istedadından və s. söhbət salıb, dedi ki, bu kitabı işq üzü görməsinə az qalmış qəflətən dünyasını dəyişdi. Şəlalə xanım Hüseyin Əfəndinin Çələbiler nəslindən olmasını da bildirdi. Onun bu informasiyası mənə həm də onun təcüməyihalında göstərdiyi "müəmmalı" tarixin sirrini başa düşməkdə kömək oldu. Çələbiler tayfasının 1937-ci illər represiyasına məruz qalması, Sibire, Qazaxistana sürgün edilmələri faktı həmiya məlumdur. Demək, Hüseyin Əfəndigilin ailesi də o vaxt Büyük Mərcanlıdan sürgünə göndərilmiş, o da sürgün vaxtı Qazaxistanda dünyaya gəlmışdır. Rəsmi sənədində - pasportunda isə 1955-ci il tarixi və Büyük Mərcanlı kəndində doğulduğu göstərilmişdir.

Deyilənə görə, böyük adamların, ələxüsü da yazıçıların, şairlərin taleyiinə əvvelcədən Ulu Tanrı tərəfindən qeyri-adı, yəni hamidən fərqlənən bir alın yazılışmış olur. Həmin qeyri-adı, məşəqqətli taleyi yaşayanlardan biri də elə Hüseyin Əfəndi olub: həm doğum tarixindəki ikili tarix, uşaqlığında günahsız yerə çəkdiyi sürgünlük həyatı, 50 ilə yaxın ərzində cismən yaşadığı ömrünün bir hissəsini məcburi köçkünlük-qəçqinlik ağrı-acısı ilə yaşımaq, həyatının çiçəkləndiyi bir çağda isə ilk kitabı işq üzü görər-görməz (deyəsan, kitabın sinaln nüsxəsini görə bilib ancaq) ürk tutmasından qəflətən bu dünya ilə vidalaşması... Bütün bunlar bir qələm adamı kimi Hüseyin Əfəndinin keçmiş olduğu qeyri-adı tale yoldur.

Hüseyin Əfəndi kitabında da, demək olar ki, özünün başına gələnləri - keşməkeşlisi ömür-gün yolunu qələmə alıb. "Təndir", "Balqabaq tumu" və "Çeçələ barmaq" bülümürlər altında təqdim edədiyi hekayələrdən xüsusi 1-ci bölmədə verilənlər hamısı məharibənin törediyi dəhəşətləri reallığı ilə eks etdirən nümunələrdir.

Kitabda verilmiş "Tank" başlıqlı ilk hekayisində Hüseyin Əfəndi Qarabağ məharibəsinin acı realıqlarını təsvir edib. Erməni qaniçənlərin sərhəd kənddə toy mağarının üstünə tank sürməsi, əliyalın əhalini qanına qəltən eləməsi kimi acı məharibə səhnəsini oxuduqca adəmin tükəri biz-biz olur, bu vəhşilərin amansız, insanlıqı siğmayan hərəkətlərinə qarşı daxilişimizdə qəzəb, qisas hissə coşdurur. Buna oxşar cinayətləri ermənilər çox etmişdilər və Hüseyin Əfəndinin qələmində bu qansız hadisə olduğunu real və təsiri bir şəkildə əksini tapmışdır.

Bu hekayəni də, digər bu tipli hekayələri də oxuduqca bu ədəbi nümunələrin timsalında Qarabağ məharibəsini reallığı ilə eks etdirən bir yazıçımızı tanıırıq. Qarabağ məharibəsini əsərlərində reallığı ilə eks etdirən yazarlarımızın sırasında Fazıl Güney, Etibar Muradxanlı ilə yanaşı Hüseyin Əfəndinin də adını əlavə edirəm. Cox heyf ki, Hüseyin Əfəndi həyatdan vaxtsız getdi. Yoxsa onun bu mövzuda yəqin ki, silsilə əsərləri işq üzü görəcəkdi. Ancaq bütün bunlara



baxmayaraq, "Domino" kitabındaki hekayələrin eksəriyyəti Qarabağ məharibəsini reallığı ilə canlandıran ədəbi nümunələrdir və deyərdim ki, bu əsərlər əsasında televiziya filmləri de çekmek olar.

Kitabdakı "Qızıl yarpaq" hekayəsi mənə belə galır ki, Hüseyin Əfəndinin doğma kəndi olan Büyük Mərcanlı camaatının yaşamış olduğu Qarabağ məharibəsi məşəqqətlerinin inikasıdır. Çünkü burada neql edilən hadisələr eynilə bir çox kəndlərimiz kimi Büyük Mərcanlı kəndinin de əhalisinin məharibə zamanı üzləşdikləri acı fəlakətlərin inikasıdır.

"Allah mənə ölüm versin, a bala!" Allah ölüm vermində arvada, gözü dolusu göz yaşı verirdi, könlə dolusu ab verirdi və bər də yaşamağa ömr verirdi. "Get yaşa, gör dünyənin axırı hara gedib dirənecək?" - deyirdi. Və arvadı aldadırdı gün.

Gün günün dəlincə gelib keçirdi. Buracan da elə firlnan gelmişdi, dünyanın axırı görünmürdü ki, görünmürdü. Yaziq arvad bilmirdi ki, elə durduq yer, yaşıdıgi, deyindiyi gün - axırdı. Bundan o yana heç nə yoxdu, bundan o yana kəndlər bərbaddı, çöllər qurbetdi" (s.10-11).

"Qızıl yarpaq" hekayəsindən oxuduğumuz bu cümlələrə ezişlərini məharibədə itirmiş ixtiyar, yaşılı bir qarının həyatdan üzgün əhval-ruhiyyəsi təqdim olunur. El arasında sabit şəkil almış - folklorlaşmış deyimlə "Allah mənə ölüm versin", - deyə özünə çəkə bilməyəcəyi dərdin - faciənin elindən ölüm arzulayan bir qadının ruhi iztirabları eks olunur. Lakin bu ağrı-acının nisbetində Allah qariya ölüm yox, göz yaşı, ah-nalə dolu ömr verirdi, "axırı gözləmək" ümidiqə qalan yaşılı qadın üçünse "əslinde hər şey bitmişdi", - deyə müəllif qeyd edir. Bu, nə deməkdir? Əlaci yerdən-göydən üzülən insanın yalançı ümidi bel bağlamaqdan başqa çərəsi qalmır və Hüseyin Əfəndi hekayəde bu ince və acı həyatı realıqlarını təsirli yazıçı dili ilə açıb gösterir. Elə bu acı həyatının təsdiqini bir qədər sonra hekayədə müəllif belə təsvir edir:

"Belə-bələ gelib 2 il tamam oldu..."

Günlərin bir günü "Qırmızı xaç"dan aldi qızın sorğunu; "Sağdır, əsirlilikdədir". Və arvadı ürk-direk verdilər ki, Həqiqəti alıb getirəcəklər.

Əsirlər azad ediləndə melum oldu ki, qızın adı siyahida yoxdur. Əvəzində arvada məktub verdilər. Oxumaq bilmirdi, İsləm müəllimi çağırıldılar, gelib oxudu. Kənd camaatının hamisi yiğisər diniyərdir. Daha doğrusu, dirləndirilər, ölüb-dirləndirilər və bir də ölürdürələr, sonra yenə ölürdürələr. Men bilirdim - adam ki bir dəfə ölüb qurtarmadı, min dəfə də ölüb qurtarmır. Qız yazdı: "Nənə, səni çox istəyirəm, dünyalarca istəyirəm. həm də istəyirəm, həmişə yanında olum. Amma gücüm çatmır, nənə. Məni apardılar, divan elədilər mənə. Özümü öldürdürüdüm, qoymadılar. Hamımız zehər tapmışdıq içməye, meqam gözləyirdik. Aldılar əlimizdən, dediler ki, ay türk qançıqları, bize oğlan doğacaqsız, bir il əmizdirəcəksiz, sonra özünüz bilərsiz, istəsəz, gedərsiz, istəsəz, qalib işleyərsiz. İşimizin adı yoxdur, nənə, uşağı da ancaq süd verəndən-verənə görürük. O da nəzarət altında... Mən qayitmırəm, nənə, qurbanın olum, qızların heç biri arzulamır geri dönməyi. Nə üzəl qayıdaq?... Keçin günahımızdan..."

Sonuncu söz adamların başına daş kimi düşdü. Özü də daşın hardan düşdүünü də duyular ele bil, nəzərlərini yuxarı, göylərə çevirdilər. Onda mən Ziyarətdağın aq saçlarını gördüm və canimdən keçen soyuq iti biçaq kimi içimi doğradı. Birçə arvadın səsi gelirdi: "Allah, mənə ölüm ver, hey..." (s.12-13).

Bu hissədə yazıçı həm bu acı həyat hekayətinə aydınlıq gətirir, həm də "dünyanın axırı"nın əslinde insan üçün yalançı ümidi təslim olduğu gün çatdığını göstərir.

"Irəvan qatarı" hekayəsinin elə adı bəri başdan her şeyi deyir adama. Sovet dövründə hamımızın gedib-geldiyimiz, sernişini olduğumuz "Bakı-Yerevan qatarı" reysi artıq Qarabağ məharibəsindən sonra "öz reysində çıxdı" - bağlandı. Artıq bu qatarla gedis-geliş kəsildi. Demək, Hüseyin Əfəndi belə bir mövzuya müraciət edib, şübhəsiz ki, bu hekayədə qəçqinlik faciəsi eks olunmuşdur. Doğrudan da, hekayəni oxuduqda, intuitiv olaraq düşündürümüz fikir öz təsdiqini tapır. Bu, həm də o deməkdir ki, müəllif hekayəyə doğru ad (başqa mövzü olsa, "ügurlu ad" deyərdim, amma burada işlədələk "uğur" sözü ilə məharibədəki uğursuzluq, ağrı-acılar uyğunluq yaradır) seçmişdir: "Bu qatar Irəvan qatarıdır, amma indi Horadizəcən gedir".

Bu cümlə ilə müəllif faciəni işaretəlyir və buradaca mükəlimalə şəkilli bir dialoq qurur: "Neyin fikrini eləyirsən, oğul? Yüz fikir bir borcu ödəməz.

- Ha, ödəmir... - dedim.

- Bütün yaxşı günlərin axırı olduğu kimi, pis günün də axırı olur. - Sözü dedi, amma sonra bayağı işqli gözlərinə ele bil, duran çökdü. Baxışları soyuyub-soyuyub buza döndü. Amma xəyalı dolanırdı, elə dolanırdı ki, meni də alıb aparırdı - Deyəsən, heç pis günün axırı olmur... Olsun ki, bir az ayazıyr, amma el çəkmir adəmin yaxasından" (s.15).

Bu dialogla Hüseyin Əfəndi məharibələrin, qəçqin-köçkünlük faciəsinin xalqımıza hansı müsibətlər, dehşətlər yaşatdıqına hekayədə zəmin yaradır və bundan sonra hekayədə bir qəçqin qadının dili ile mənfur, şərəfsiz ermenilərin xalqımızın başına aqidiq amansız oyunları neql edir.

"Külek da adam kimidir. Xaraba yurdun içindən keçəndə boğulur. Özünü divarlara toxumaq istəyir - divar yoxdur; döşəməyə, tavana çırpılmaq keçir könlündən - hamısı bərbad; ağacların boynuna sarılıb yarpaqların şəhli dodaqlarını öpməyi arzulayı - ağaclar çoxdan quruyub. Sahibsiz küçüklerin qərib cingiltisindən savayı hənir gelmir. Daralı səhəng boğazına dönmüş yollar aqay dəyməmiş tozlanır. Boğazında torpağın tamını dursuran, içindən qərib qoxusun gelir.

Başını aşağı salıb o yandan gedəni həlayıram: "Ay adam, hey, bu kəndin adı nədir?". Dönbə üzümə baxır, amma cavab vermirdi. Dayanıb mənə gözləyir. Çatıb əlimi uzadıram. İkiəlli görüşürük. "Bu kəndin adını soruşursan? Bu kəndin adı yoxdur, eloşlu!" "Elə şey olmazı heç, hər kəndin pis-yaxşı bir adı var, deməli..." "Deməli-zadi yoxdur, bu kəndin adını aparıblar, yerində qanqal ekiblər...". Kişi aqıq-askar çığlıq eləyir, danişmaq istəmər, səhəbdən qaçır. Mənsə o boyda yolu basa-basa bura gəlmışdım, polisi, gözətçi postundakiları aldadıb keçmişdim bu tərəfə və gözü-könlü boş qayıtmış istəmirdim. Doğrusu, heç onda bilmirdim, nə yazacam, nədən söz açacam..." (s.19).

"Təndir" hekayəsinin bu cür başlayan Hüseyin Əfəndi burada da erməni qaniçənlərinin bir kəndi xaraba qoyub, əhalisine olmazın divan tutmasından bəhs açır.

"Yolun ortası" adlı növbəti yazısında isə Hüseyin Əfəndi birbaşa öz ailəsinin timsalında məcburi köçkünlük faciəsinə toxunub: "Seğahın yasına getmişdim. Sonra Cümşəddingil məni Arayatlıdan Horadizə apardılar. Dedi, bir oralara baxarsın. Təze tikililəri gördüm. Evləri, həyət-bacaları qurub düzəldirilər. Bir az könlüm toxdu. Cəbrayılın dənə yolda maşını saxlatdım, Böyük Mərcanlıya cəmi on-on beş kilometr qalırdı. Xeyli baxdım tərəfə, a bala... Amma gözüm almındı, Ziyarətə qar yağıb, yoxsa yox". "Yağıb, a bacı, çoxdan yağıb", - dedim dil açandan bacı dediyim anama. Özü bele istəmişdi. Atasını Sibire, özünü Qazaxistana göndərmişdilər... "Sən dünyaya gələndə qapını açıb həyətə çıxa bilmedilər, adam boyu qar yağımişdi Cambula.

O gecə atamı görmüşdüm yuxuda, demişdi, qızım, bu da sənin qardaş payın...".

Anamın ikinci sürgün ömrü Bileşuvər yolunun altında, Muğanlıda küləklərlə dilləşirdi.

"Mən küləyə deyirəm, a bacı, əsəndə Ziyarətdağdan əs, Hacıqaramandan gəll" "Gəlmir, a bala, fırınla Arazdan gəlir, gedir bir azdan gelir, zalim külək yayın ortasında da payızdan gelir..." (s.22-23).

Burada obraklı, metaforik tərzdə anası ilə danışığını təqdim edən Sibir, Qazaxistən sürgününü xatırladıb, məcburi köçkünlüyü "anamın ikinci sürgün ömrü" şəklində ifade edir. Həttə hekayənin bir yerdə müellif kendlərinə gedən yolu, evlərini də təsvir etdirib, sonra məcburi köçkünlüyü, çadır həyatını təqdim edir:

"Gedirsem, gedirsem. Lələ təpəsinin yandan yol düşür aşağı - Araza təref. Ordan o yana çöl yoluyla Mehdiyə, Çaxırıya çatmaq olur. Körpünü keçəndən sonra Kor Əhmədi, başlanı... Bu da Büyük Mərcanlı. "Bakı-Irəvan" dəmir yolu kendi iki yerə bölür. Biz stansiyanın üstündə olurduq. Əvvəllər qatardan aynabəndimiz görürəndi. Sonra arada çoxlu evlər tikildi.

Hərdən gedib çadırlarda, anamgilin yanında gecələyəndə yuxum ərşə çekilir. Gözlərimi yumuram, görürem qatardayam. Tekərlərin səsi başıma düşür. Yatmağa qorxuram. Gecə saat 2-də stansiyaya çatışa qarda belədçi gözə dəymir. Allah bılır, nə qədər içib, haçan özünə geləcək. Akarada yetirib ki, bəs sən düşməliyidin, niyə düşməmisən. Deyirəm, qāja, axı, sən sənmişinlər qulluq eləmelisən, deyir eləyirəm da...

Yatmaq olmaz! Tak, tak, tak... Yatmaq olmaz!

...Kəndin işçiləri yanmır, zil qaranlıqdır. Amma düşməliyəm və Mərcanlı itləri döyüşə-döyüşə gedib çatmalıyam evə. Düşürəm və vahimənirəm... "Ay bacı, heç olmasa, bu çadırın pəncərəsini açıq qoyun", "Soyuq olur, a bala". Bir müddət heç birimiz danışmırıq. Sonra anam dillənir: "Qazaxistən qayıtımızın yadına düşürmü?" Cavab vermirəm, çünki bu sual mənə dəfələrlə verilib, her dəfə "yox", - demisəm. Doğrudan, həmisi elə bilmışəm ki, gözümü açıb başı qarlı Ziyarətdağın pəncərəmizin başınanاق qar yağımişdi..." (s.24)

Hekayənin sonluğuna yaxın bir yerdə Hüseyin Əfəndi yene anasının ona sürgün həyatı ilə bağlı verdiyi sualı təqdim edir: "Sonra anam dillənir: "Qazaxistən qayıtımızın yadına düşürmü?". Cavab vermirəm, çünki bu sual mənə dəfələrlə verilib, her dəfə "yox", - demisəm. Doğrudan, həmisi elə bilmışəm ki, gözümü açıb başı qarlı Ziyarətdağın pəncərəmizin başınanاق qar yağımişdi..." (s.25).

Mənə elə gelir ki, bu sual yazıcının ailesi üçün, həyatı üçün ürəyini sizildəndən bir sərəsim olub



# Ömrü qəriblikdə keçən mənim ipəyi anam

"Allah, anama şəfa ver. Anamın sağlığıyla gedək Cəbrayılimizda, Dağtumasımızda yaşayaq, ay Allah!" - deyib neçə illər idi ki, gündə yüz dəfə üzümü göyə tutub Allaha yalvarırdım. Neçə illər idi ki, hər gün belə dualar edirdim... 2017-ci ilin noyabrında bərk xəstələnmişdin, ay ana. Onda da sidq-ürəklə üzümü Allaha tutub ürəyimdə mənim ömrümdən on il kəsib sənə verməyini istəmişdim. Allah eşitmişdi elə bil məni..."

Ürəyimde sevinmişdim. Amma bu sırrımı heç kimə bənsidib-ağartmamışdım. Anam özü bilseydi, dad-feryad edərdi, qıymazdı belə dua edəm. Çünkü o həmişə "Allah məni elli-gözlü gor qapısına aparsın", "Allah məne bala dağı göstərməsin", "Övladlarımın çıxınca gor evinə gedim", "Allah məni əldən ağıza qoymasın", "Allah məne azarri-hasand ölüm versin, yer ya-tağı eləməsin. Gələnin əlinə, gedənin üzünə baxmayım", "heç kəsə möhtac eləməsin", "əlim-ayağım, gözüm sağı ikən məni Allah elli-ayaqlı gor evinə aparsın" və s. bu tipli dualar edərdi. Allah da özünün bu gü-nahsız - nuruzlu bəndəsi olan anamın duasını eşitdi elə bil. Yer-yataq xəstəsi olmadan birçə saatın içinde qəflətən bir quş kimi pırıldayıb getdi əlimizdən anam. Anamın gedəcəyi 3-4 gün öncədən ürəyimə dammışdı. Amma dilimə gətirə bilmirdim, ağzım açılmırdı bir kimseyə bu intui-tiv duyğumu deyəm. Atam da 2-3 gün əvvəl yuxuma girmişdi. Yuxumda atamlı Saray qəbiristanlığı istiqamətinə "getdik" maşınla. Orda bir qəfil "maşını saxlatdırı", yerə düşdü. Qəbiristanlığın altında zirzəmi formasında geniş bir otağa daxil olduq. Mən burda dayanmaq istəmedim, qaça-qaça ordan yola çıxdım ki, gəlin gedək. Oradan Əvəz adlı bir nəfər ardıcılca qaçaraq mənə nə-sə verməyə gəldi. Mənə çatanda yuxum çekildi. İndi o yuxumu yoz-mağşa çalışıram. Bacım Ramilə 40 gün əvvəl ürək tutmasından ağır xəstələnmişdi, ölümdən qayıtdı. Fikirləşirəm ki, Əvəz adlı şəxsin yuxumda mənə tərəf qaçıb gəlməsi və nəsə vermək istəməsi sim-voldur. Atam bacımın əvəzinə anamı apardı yanına. Əger 28 iyunda bacım xəstələnəndə dünyasını dəyişən günü bacımın 40 mərasimine təsadüf edəcəkdi. "Dədə Qorqud" kimi, can əvəzinə can alıb apardı atam - bacımın əvəzinə anamı qelib apardı. Bacım Ramilə də ağır yuxu görübüşü. Görübüşü ki, bir təm-təraqlı məclis var. Gözləyib ki, atam burda ona yaxınlaşa, onu apara, amma anamı aparıb. Hə-miše "Ceyran" deyib ezixlədiyi - çağırduğu anamı aparıb bacımın yuxusunda. "Allah mənə övlad dağı göstərməsin" deyən anamın duasını da eşidibmiş Allah-teala. Anam dözə bilməzdə övlad dağı-na. Allah bu sarıdan anama övlad dağı çəkdirmədi. Anam nur üzü, ağızı dualı xanım-xatın qadın idi



ləqənin Örenqala kəndində, Gunaşlı kənd qəbiristanlığında torpağa tapşırılandan 19 il 5 ay sonra - 2023-cü ilin 6 avqustunda anam Abşeron rayonunun Saray qəsəbəsində dünyasını dəyişdi. Hər ikisinin ölümü İsləm aləmin-dəki məhərrəmlik günlərinə tə-sadüf elədi. Atamız 63 yaşında dünyasını dəyişəndən sonra elə bil anamın yarısı getdi. Atamın xiffətini çekib yumağa dönen anam övladlarına pasiban durmaqla atamızın da yarımcı qal-mış ömrünü yaşayırı. Bu 19 il 5 ayda həm ata əvəzi, həm də ana oldu bize.

Həmi üçün öz anası şirin, əziz olduğu üçün hər kəsə də öz anası məlek donunda gözəl görünür. Mənim nəzərimdə də anam nura-ni simali, məlek kimi saf bir qadın idi. Bunu bir övlad kimi mənim deməyim adı görünür. Ancaq qo-hum da, yad da, təsadüfən bizim evimizdən gələn hər hansı qonaq da anamın necə üzü nurlu bir qadın, üzündən-gözündən nur ələnən bir ipəyi qadın, nuranı ağıbırçık ol-duğunu deyirdi. Qonşularımız da anamın sözdən, qaldan-qiyibdən uzaq bir qadın olduğunu yaxşı bi-lirdilər. Dünya malında gözü ol-mayan, gözü-könlü tox bir xanım-xatın ana idi mənim anam. Evinizə gələn qonaqlardan əlibos gələn olanda, üzrxahlıq eləyənə "özünüzün gelişinizə mənə elə payınız" deyərdi. "Nəyimiz kəm-di ki? Allaha şükür, hər şeyimiz var, heç nyə ehtiyacımız yoxdu"

deyərdi. Anamı görənlər - tanıy-anlar hamısı onun gözü-könlü tox olduğunu gördü. Bir də kimse bize bir pay-sovgat getirəndə deyərdi ki, "ele bilirsiz artırıb getiribdi? Evindən-ailesindən ke-sib getiribdi. Siz də onun payının müqabilində artıqlamasile nəsə verin, borclu qoymayın özünüzü..."

Anamın qəriblikdə, vətən-siz dünyasını dəyişməsi də bir yandan içimi yandırıb-göynədir. Anam bir belə qohum-doğmaların arasında qəriblik çekdi, qərib ömrü yaşadı. Dəfn olunduğu Saray qəbiris-tanlığında gorgah yeri də evimizdən çox aralı döşdүyündən qəbiristanlığın qərib bir guşesi kimi göründü gözlerimə. Anamın ömr yolu-nu, keçdiyi həyatı dərindən düşünəndə, yaşıdlılarının bir neçə mərhələyə bölündüyüni və hamisının da qəribliklər içində keçdiyini görürsen.

1942-ci ilde Zəngəzur ma-halının Qarakilsə rayonunun Sofulu kəndində Qubuş baba-mla Ahiyət nənəmin övladı kimi dünyaya gələn anam təxminən 25 iləcən doğulduğu kənd-de yaşadı. Gelin köcdüyü Cəbrayıllı Sofulu kəndində, ya-sa-dığı Dağtumas kəndində isə anamın həyatının ikinci mərhəlesi, həm də qəriblik mərhəlesi başlan-di. O vaxt atamlı nikaha düşmək üçün passport götürmək zərurəti yaranıb. Ermənistan Respublikası ərazisində 1920-ci illərdə qatılı-mış olan Zəngəzur qəzasının Sisyan (Qarakilsə) rayonunun Sofulu kəndində doğulan anamın sa-nədlərinini gedib oradan götürməyiblər. O vaxtlar "əliuzun" olan bir yaxın adamımız anamın adına Cəbrayılda passport "düzəltdirib", yenidən doğulduğu yeri Sisyan (Qarakilsə) rayonunun yox, Cəbrayıllı rayonun Sofulu kəndi kimi sənədləşdiriblər. Be-ləcə, anam cismən ayrıldığı Sofulu kəndində rəsmən də doğum sənədində-pasportunda "ayrıldı". 25 ilən bir az çox da Cəbrayılda - Dağtumas kəndində ömr-gün keçirən anam özü boyda xətir-hörmet qazandı burada. Qonu-m-qonşular, kənd adamları hamisi anamın məlek kimi saflığından danişardılar, bir kəsə sözü-söh-beti, davası-danışı, qeylü-qalı olmadığının şahidiyidilər. Qan ya-tızdıran sülh adəmi olduğunu görürdülər. Anam Dağtumasda qərib eləndən gəlin gəlmış namuslu-iffətli xanım kimi hamının hörmə-tini, etibarını qazanmışdı. Amma bu qəriblik heç demə onu qaraba-qara hələ çox qovacaqmış. Anasından-atasından, qardaş-

bacılarından kənar düşmüsdüsə də, anamın özünə qazandırdığı xətri-hörmeti onu Dağtumasda qərib kimi yaşamağa qoymamışdı. Elə sağ olsunlar Tumas camaatı da. Qoymamışdır onu qərib kimi nisgilli olmağa, xiffət çek-məyə. Anam da ölonəcən dağtu-maslıları özünə doğmaları bildi. Həmişə Tumas camaatından ürek dolusu danışardı, onları özünə heç vaxt yad saymazdı, hətta deyərdim ki, doğmalarından da artıq istəyərdi onları.

1993-cü ilin may-iyununda atam Əlif Aydinoğlu repressiyaya uğrayıb xarabalişa çevrilmiş də-də-baba yurdunu Pirəsəd kəndində köçəndə, mən milli orduda idim. Eşitdiyimə görə, onda da qonşular yiğisib anamı, ailə üzvlərimizi Pirəsədə kövrəle-kövrələ, həzin duyğularla yola salmışdır. 2-3 ay da beləcə Cəbrayılda - illerə üzü-gözü öyrəşdiyi Dağtumas camaatından ayrı düşüb, həsret dolu qəriblik yaşadı anam. Yene də hərdən ordan Dağtumasdağı evi-mizə gelib qonum-qonşularla, kənd adamları ilə görüşə bilirdi. Hələ buntarş şükürlü imiş heç de-mə. Fələyin ən amansız ayrılıq oyunları - qəriblik köçü (və köçləri) hələ qabaqdaymış.

1993-cü ilin avqustunda na-mərd qonşularımız olan ermənilər Cəbrayılimizi işğal elədilər. Hamı kimi bizim də, anamın da məcburi köçkünlük deyilən qəriblik həyatı, coxlarının isə əbədi həsret,

at yoldaşıdır. Hamımıza bir cür pis təsir edən bu itki anamızı başqa cür yandırıb-yaxdı. İnfakt ke-çirtdi, göydə Allahın mərhaməti sayesində, yerde həkimlərin səyi ile anamızı həyata qaytarıldı. Amma "anamın yarı canı orda getdi". Atamın - yeni həyat yoldaşının timsalında bir "vətenini" də onda itirib qəribledi anam. Qərib elə bir qəriblik de burdan geldi ana-ma. Cox sarsıldı, çox sindi anam, ömrüne bir balta da onda calındı anamın. Atamın qəfil gedisi olma-sayıdı, anam indikindən çox ya-sayacaqdı...

Beləcə, 15 ilən bir az çox Sa-atlı rayonunun Azadkənd kəndində məcburi köçkünlük həyatı - qəriblik həyatı yaşayan anam bu-rada da yerli camaat arasında nu-rani bir xanım kimi bolluca xətir-iz-zət qazandı. Qardaşım Nağının 2002-ci ilin avqustunda ele həmin kənddən qonşuluğumda olan Hacıyev Ataman kişi-nin qızı Aləmzərlə ailə qurması bizi bir az da o kəndə doğma-la-dırmışdı. Demək olar ki, Dağtu-masdağı kimi el-oba içində xətir-hörmet sahibi idik. Ancaq bunu da elə bil felək çox gördü bi-zə...

"Şəhər havasına uçmaq" xəsteliyi hamı kimi qardaşları da "ha-valandırı" bu kənddən. Mən dissertasiya müdafiə edib Akade-miyada işləyirdim. Qardaşlarım da menim qaraltıma, qohum-eqrəba-



qiymətəcən davam edən ayrılıq köçü başlıdı. Qiyamət onda qopdu bizlər üçün. Topun ağızına qoyulmuş giliz - mərmi qəlpəleri kimi hərə bir diyara dağıldı, finay-ri dösdü ellərimiz. Qonşuya, qardaş qardaşa həsret qaldı, qərib yaşamağa başladıq. Qəriblik köçümüz başlandı. Bı-də ailəlikcə gelib xalamqızı Nari-nığlınlı bir vaxtlar gəlin köçüb ya-shadıdı

Saatlı rayonunun Azadkənd kəndində məskunlaşdıq. Bu da anamın həyatında növbəti bir qəriblik dövrü oldu. Əyin palta-rımızla əsir-yesir günündə güc-bəla ilə qaçıb erməni əlinən canımızı qurtarmışdı. Buna bax-mayaraq əlimizin zəhməti, alnımızın təri ilə yene halal ruzi qazanıb özümüzü düzəldik. Elə güzərəniz yaxşılaşmışdı ki, atam qəflətən dünyasını dəyişdi. Vətənin bir adı da hər kəsin həy-

nın əksəriyyətinin şəhərdə ya-sa-masının, məskunlaşmasının səbəbinə 2008-ci ilin 15 oktyabrında Abşeron rayonunun Saray qəsəbəsində ev alıb ora köçdüler. Bu da bizim ailəmizin və anamın həy-ati-nın sonunu qəriblik köçü oldu. Saray qəsəbəsində də anama 15 il məcburi köçkünlük ömrü yaşamaq nəsib oldu. Bununla da növbəti və sonunu qəriblik ömrü başlıdı ana-min...

İndi bütün buntarş döyünlər döyünlər, ölüb-keçmişlər yada salib hövənlər. Anasızlıdan küreyi-min ortası qovuşub-yanır. Ürəyim-dəki sızıntıları, ağrı-acılar küreyimin arasını odlayıb-yandırır. Anamdan hərdən eşidərdim ki, fi-lankəs ağrı-acı çəkməkdən küreyi-min ortası alışib-yanır. İndi mən o gündəyəm.



*Nəvəsi Əlif və gəlini Gülyazla*

(Əvvəli səhifə 5-də)

Başsağlığına gələnləri qarşılayanda üzdən sakit görsənməyə çalışsam da, üreyimdəki ağrıları qırılib ilan kimi kürəklərimin ortasını sancır-yandırır; kürəklərinə min arası qovuşub-yanır ağrıdır. Uşaq kimi ağladım, hönkürtü çaldım, hay-həşir qopartdım, ha elədim anamın köç karvanını saxlaya bilmədim. Atamın bize əmanət qoyduğu nişanəni-yadigarı, əziz anamı saxlaya bilmədim.

Yaxından - kənardan hamı mənə təskinlik verib, sən alim adamsan, həyati başa düşürsən, özünü təmkinli apar deyirlər. Axi necə aparım? Nə deyim bilmirəm. bir el deyimi ilə deyimmi: "Mənim yaram ağırıyr, sənin haran ağırıyr". Mən anam boyda məlek kimi anam itirmişəm, yanmayıbmış? Deyirsiniz alıməm, özümü

"3" - "7" mərasimlərində. Rəhmətlilik yazılımız Gülhüseyin Hüseynoğluunun "Növbətçi tebəssüm"ünü maska edib üzümə taxdım. Anamın da əvvəlcədən söylədiyi vasiyyətinə əmlət etməyə çalışdım: "Bala, əyninizi-qarnızı bərkidin, geyinib qıflınan, toqqanızın altın bərkidin. Məclisimə gəlib gedənlərin qabağında möhkəm durun, şax dayanın. Qonaqları yaxşı yola salın, mənim ehsanımı yaxşı verin, qoynu camaat razı getsin deyirdi anam bize eygülü vaxtlarda həmisi. Anamın bu kimi sözlərinə x-

üreyimdə bir qutsan elə bil, mən səndən nefəs alıram.

Məni nə qədər özünə dayaq yeri bilirdin də, məndən yana da o qədər nigarançılığınvardı, can, ay ana. Yaralı yerin oldum, ana can. Evlənməyimi çox arzulayardın: "Hamısını pis-yaxşı gördüm, birca səndən nəyranam (nigaranam), səninkini də (yəni həyat yoldaşını da) görseydim, sənin evlənməyini görseydim, ta nigarançılığım qalmazdı" deyərdin, can ay nənə (ana). Mən də qayıdır sənə deyərdim ki, "mən bütün ölkənin yiyəsiyəm, menim fikrimi niyə eləyirsən ki? Azərbaycanın hamısı mənimdi daa". Sonra da "mən ejdahayam, di-vəm", yəni nəhəng adamam, məndən yana narahat olub fikir çəkmə, - deyərdim, ay ana. Bunu nla ona evlənmək məsələsi xırda şəydi, onu özünə dərd eləmə demək istəyərdim bununla. Bunu

Əmmim Gülhüseyin 2004-cü il dekabrın 21-də, arvadı - bibim Gülzər 2011-ci ilin noyabrın 21-də dünyalarını dəyişdilər. İndi fikirləşirəm ki, bunlar təsadüflərdirmi? Atam sonbəşik qardaşım Fazılın ad gündəndə dünyasını dəyişdi, səninləsə qardaşım Nağının avqustun 3-də ad gününü bir yerde deyə-güle qeyd elədik. Onda işiq saçırdañ elə bil. Nağının ad günün təbrik eləyib dedin ki, gələn il bu vədə qızın Zərrintacın övladı ilə keçirdəsən ad gününü. Nağının qudası Elşənə, Nəzakətə də tezliklə nəvə görmələrini arzuladın. Mən də söz atıb dedim ki, hələ sabah avqustun 4-də Nağı ilə Aləmzərin toylarının 21-ci il-dönmüdü. Sən də qayıdır mənə də tezliklə toy qismət olmasını arzuladın. Heç demə 2-3 günlük ömrün qalmış imiş bundan sonra, ay ana...

hərflik, deyilişi iki sözlük, üzüntüsü bir ömürlük cümlədir. Hər insanın babası, nənəsi onun körpəliyi, uşaqlığı, yeniyetməliyidir. Bunu heç vaxt indiki qədər anlamamışdım. Həmişə səni bir əlində meyvə, bir əlində geyinməyə jaket, dilində xoş sözər, ürəyində dualar olan nənəm kimi xatırlayacağam".

Adaşın-adını daşıyan nəvən Anaş (Qərenfil) "Bir gün yanımızda olmayıcağını düşünəndə məni qəher boğurdu. Elə bir şey olacağına inanmırımdım. Elə bilməm həmişə bizimle yanımızda olacaqsan. Yoxluğuna inana bilmirik, nənə!", "Sən bizim təkcə nənəmiz olmadın, həm də anamız oldun. Bizi ən gözəl sən sevdin, nənə. Yanımızda olmasan da, hər zaman qəlbimizdəsən. Allah sənə rəhmət eləsin!" ve s.

İpəyi nənələrin canlı mücəssəməsiyidin, ana. Rəhmətlilik gelinin Səmayə sənə deyərdi ki, heç mə-

## Ömrü qəriblikdə keçən mənim ipəyi anam



təmkinli aparım. Düzdü, elə alımmə ki, ana itkisinin böyüklüyünü dərinliyi ilə dərk etdiyimdən, beynimdə - üreyimde ana itkisi adı dərin qanlı şirin açılıb. Beynimin üreyimin dərinliyində qara qanlar şoralanıb axır, üreyimdən dolanıb kürəyimin ortasından gəlib keçir. Necə dözüm itimden qızılıyla - şirriylə axıb keçən bu qaynar, isti qanlı şirinən ağrısına? Necə sakit dayanım - baxım bu amansız ağraciya? Axi qanız uşaq deyiləm ki, qanımın-anlamayım anamdan ebedi ayrılmagının sonsuz müsibətini. Ağlıksızməz uşaqlar anlamazlar axı ana ayrılığının - ana ölümünün məşum kədərini. Ona görə də sakitcə, "səbərlə" dayanıb maddim-maddim baxılar - "dözərlər". "Qəmli ikən yalan yerə güldüm də" - özümü təmkinli, sakit, "dərd-siz" aparmağa çalışdım. Çox güman ki, içi ilə çölü bir olan adam kimi bu halim məndə tam alınmadı. Amma hər halda özümü təmkinli tutmağa (əslində göstərməye) özümü zorladım...

Mənə qaibən, hatifən də, yuxularımda da əvvəlcədən bəzi şeylərin xəbərdarlığını edirlər. Bir ilə yaxın, bəlkə də çox olardı ki, yuxumda mənə uzaq yerlərə səfərə çıxmamağı tapşırılmışdır anamı tək-sahibsiz qoymamağıma görə. Bu xəbərdarlığı evdə də heç kimə dilim açılmadı, ürək eləmedim deyim. Öz daxili dünyamda gizlin saxladım. Buna görə də hara gedirdimse, üreyimdə anamdan sarı nigaran olurdum. Eve zeng edib anamın vəziyyətini xəber alırdım. Yaxşı olduğunu eşidib aram olurdum. Anam da mənə həmişə deyirdi ki, sən evdə olmayıanda rahatlıq tapa bilmirəm, sən

deməkələ anamı ovundurmaq, könlünü almaq, sakitləşdirmək isteyirdim.

Son saatlarında bacım Ramilə də gəldi yanına, can ana. "Qonaq gəlməşdim mən sənə, ay ana. Sən mənim qonağım oldun" deyib vay-sivən qopartdı. Ramilə gəlməşdi yanına, qonaq qalıb səninkə dənişib-dilləşməyə, dərdləşməyə, ay ana. Amma sən gözənlənmədən dünyani dəyişməyinə o gecə bacımın (əslində hamimiz) yanında bərəcəlik "qonaq qaldın", ay ana.

Həmişə özünə azarri - həsand ölüm arzulayardın, can nənə. Bir saatın içinde gözənlənmədən qəfələn dənən dəyişdən. Təmiz, saf bal adı ilə alırdım baldan şərbət elətdirdib sənə içirdim, can ana. İçməyə halın olmasa da, sözümüzdən çıxmayıb, canını dişinə tutub içdin, can anam. Son məqamda əllərinə bileklerimdən tutdun, caan. Səni ecalın elindən qurtara bilmədim, bağışla məni. Son anında istekli gelinin - həmişə yanında olub zəhmətini çəkmış gelinin Aləmzəri səsleyib, iki dəfə "Aləm" çağırırdı. Sözünən gerisini getire bilmədin. Yəqin ki, halallıq isteyirdin. Bir də kiçik bacım Rənəni ve bir də övladlarının hamisindən yaşça böyük olSAM DA, AİLƏ QURMADIGI MA GÖRƏ SƏNİN GÖZÜNDƏ HAMIDAN "KİÇİK" OLAN MƏNI TAPSIRACAQDIN Kİ, MUĞAYAT OLUN BİZLƏRDƏN. CAAN, SON MƏQAMINDA DA BİZLƏRİ DÜŞÜNDÜN, DİLİNƏ GETIRE BİLMƏDİNSE DƏ, ƏHVALLİNDƏN - İPƏK KİMİ MEHRİBAN, QAYĞIŞ XASİYYƏTINDƏN "OXUDUQ" DEYE BİLMƏDİKLERİNİ...

Qardaşım Nağının, Aləmzərin sonbəşik qızlarına sənən adını qoymuşdum, ana. "Anaş" dediyimiz adaşın-nəvən Qərənfəl orta məktəbi bitirdi, ali məktəbə qəbul imtahanlarından yüksək bal topladı. Bu yüksək nəticə nəvənin sənə "hədiyyəsi" idi. Sevindin, qurban dedin, dedin ki, ali məktəbə qəbul olması şərefinə qurban yeganə insanlardan idin. Allah bizlərə də bu dünyada sənən kimi təmiz, saf qalmağı nəsib eləsin!".

Atam Martin 6-da, sən isə avqustun 6-da dünyadan köcdünüz.

Dünyanı dəyişəndən sonra övladlarının, nəvələrinin, gəlinlərinin, əmimqızlarının telefonlarının statuslarını "bəzədin", can ana. Əmmiqizi - Zərrintacın qaynanası Nəzakət: "Mənim ana əvəzimizdən, ay bibi. Cənnətdə yerin olsun". "Məkanın cənnət olsun, cənnət mələyi bibim!".


Əmmiqizi Nərgiz: "Can, ay bibi, məkanın cənnət olsun. Sən bizi əmi arvadı yox, ana olmusun".

Bacım Ramilə: "Qollarında böyüdük, ciyinlərimizdə getdin. Allah sənə rəhmət eləsin, anam. Məkanın cənnət olsun!".

Bacım Rəna və qızı Yegane: "Nur üzü mələk nənəmiz. Cənnət analarından olan əziz Anamız, nənəmiz..." Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun. İnanıq ki, cənnətdir. İnşallah.

Bir insən cənnətə aparacaq bütün xoş eməllerin hamısı səndəvariyydi. Sən bizim bu yaşadığımız hər cürlü kırılrla kirlenmiş dünyada gördüyüümüz ən təmiz, ən saf şəkilde qalmağı bacaran yeganə insanlardan idin. Allah bizlərə də bu dünyada sənən kimi təmiz, saf qalmağı nəsib eləsin!".

Qardaşım Nağının qızı Nuray: "Nənəm öldü" - yazılışı doqquz



**ALBALIYEVA  
QƏRƏNFİL  
QUBUŞ QIZI  
1942 - 06.08.2023  
ÖVLADLARINDAN XATIRƏ**

nim anam da gəlinlərini sənən qədər çox istəye bilməz. Sən gəlinlərini nə çox isteyirsən.

2019-cu ilin 13 sentyabrında Əfqanın həyat yoldaşı olan gəlinin Səmayə Xərçəng xəstəliyindən dünyasını dəyişəndə, sənən gah gizlində, gah aşkarada necə ürəkdir, zədəli-zədəli aşıldığını mən görürdüm, ana. Onda bir daha gördüm ki, sən gəlinlərini balaşalarından seçmirsən-ayırmırsan. Söhbət düşəndə özün də deyirdin ki, gəlin də mənim balalarımın biridi. Ürəyində doğma balan kimi isteyib-əzizlədiyin Səmayənin dağı var idi, ana. Həç kəs bilməsə də, mən yaxşı bilirdim. Sən ele bir vaxtda dünyani dəyişdən ki, sənən 40 mərasimində Səmayənin dünyasını dəyişdiyi günlərə təsadüf etdi. Bu, təsadüfdürmü, ya Tanrı qisməti, ilahi möcüzəsidir, balan kimi ürəyində oxşayıb-əzizlədiyin gəlininin il-dönmənə sənən "40"ın qarışdı, can ana!

Amma sən Allahın ele üzünürü bəndələrindən idin ki, bu dünyadakı Allaha xoş gedən eməllerin, ipək kimi yumşaq, zərif xasiyyətin, qiyabet, söz-həkət bilməməyin, iffətin-həyalilin, ədəbin-mərifətin bu dünyasını axıret dünyası üçün yaşayan insan kimi - ana kimi də, nənə kimi də, ağbirək kimi də səni həmişə tanıyıb - bilənlərin (doğuların da) yaddaşında, xatırəsində yaşadacaqdır. Bunu təkcə mən desəm, deyərlər ki, anasıdır, tərifləyir, bunu səni yaxından tanıyanların hamısı deyir...

Səndən nə qədər yazsam da, bir dastan da bağlaşam sənə, sözümüz qurtarmaz, anacaq! Sonda sənən əziz və müqəddəs ruhun qarşısında baş əyib, diz çökürəm, sənə gəlin getirə bilmədiyim üçün, səni bu səbəbə bə dündən nəgaran-nisgilli köçürtdürüm üçün bağışlanmayı xahiş edirəm, canım anal.. Allah məkanını cənnət eləsin, nur içinde yat, əziz Anam!!!

**Ruhuna sonsuz ehtiramla:  
Oğlu Şakir ALBALIYEV**



Dərd adamı dəli edir, havalandırır. Dərd-qəm əlindən təngə gələn, havalanan insan isə gah özü özü ilə danışır, gah da dərdini bölüşməyə özünə dərd-qəm ortağı axtarır, onuna danışın-dilləşir. Bu kimi sosial-psixoloji amillərdən çıxış edəndə dərd-qəmin adamı şair elədiyi düşüncəsinin fərqiə varırsan.

Doğrudan da, xalqımıza qəç qılıqlı-köckkünlük kimi əlindən-yurdan didərgin düşmək müsbəti üz verəndə, bəzilər dərd məni şair elədi, - deyib qələmə söz verdilər. Bəli, əslində dərdin adamı şair, yaxud yazıçı eleməsi prinsipcə dərd-müsibət əlində dəli olub, havalanan adamın öz dərdini-taleyni başqalarına yazılı şəkildə "danışmasıdır". Çünkü şifahi şəkildə danışmaqla harayımızın - ünümüzün eşidilmədiyini gördükde, adam məcbur qalib yazılı nitqə el atır, sanki öz dərdini - şikayətini rəsmi ərizə, ya müraciət yolu ilə rəsmilaşdırılmayı canfeşanlıq edir ki, səsi-fəryadı bəlkə eşidilə, dərdine hardansa bir encəm buluna. Mənə belə gəlir ki, dədin adamı şair və ya yazıçı eleməsi fikrinin özəyində məhz bu kimi sosial-psixoloji amillər dayanır.

Şairlik də, yazıçılıq da məhiyyətə bir-birinə paralel olan anlayışlardır, aralarındaki fərq üslubda özünü göstərir. Yəni biri poeziyanın, digeri nəsrin dili ile "danışır" - hər ikisinin silahı bədii təfəkkürün süzgəcindən əlenib oxucu dünyasına ötürülən qüdretli sözdür. Hər ikisinin ümumi adı yazardır: şairin də, yaziçinin da sənəti Sözdən keçir - Bədii sözdən.

Bu mənada dərdin-məcburi köckkünlük faciəsinin şair - yəni yazar elədiyi kəslərdən biri də bəzim orta məktəbdə rus dili və ədəbiyyatı müəllimimiz olmuş Məmmədov Nazir Çerkəz oğludur. 1953-cü ilde Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olan Nazir Çerkəz oğlu 40 yaşında doğma yurdundan didərgin düşdük-dən sonra tələbəlik illerini keçirdiyi Bakı şəhərində meskunlaşdı. İstər-istəmət taleyin bu amansız oyunundan hövliydi. Rəhmətlək atası Çerkəz kişi Bakı şəhərində yurd həsəti ilə ağır xəstə yatanda: mən ölümdən sonra məni topun ağızına qoyun, üzü vətən torpağına - Dağtumasa tərəf atın. Qoyun nəşim gedib vətən torpağına qovuşsun, - demişdi. Bu fikirdəki çox böyük acı həyat həqiqəti adımı sizlədib-göynədr. Vətən həsəti ilə dünyadan köçən bəle bir atanın övladının da qəlbindən-könlündən keçən vətənsizlik nisgilinin onu yazıçı (şair) eleməsi təbiidir. Qəlbində qövr eləyen ağrı-acılı dünyular nəhayət ki, kitablarının sehifələrində açılmışa-cözülməye başladı. 2012-ci ildə "Ağ bulağın göz yaşları", 2013-cü ildə "Vahid Tumaslı

dünyası", 2014-cü ildə "Geyən düzü", 2015-ci ildə "Gözləyəsi kimim var?!" və 2019-cu ildə "Fikrin aynası" kitablarında Nazir Çerkəzoglu bədii-publisistik düşüncələri ilə oxucularını "salamladı". Bu kitabların sehifələrində Nazir müəllim oxucularını özü ilə keçmiş-vətənləri günlərə seyahətə apardı, dost itkisinin ürkəkləri sizlədan göynərtisindən söhbət açdı, onuna bir yerde ciyin-ciyinə rus dili müəllimi işləmiş Vahid Hüseyno-

demirsən kollardan mərvəcəni előrimizə tikan bata-bata dərib, sonra da ocaq çatıb, ütüb, ovxalayıb necə ləzzətə yeyərdik. Sonra da qacaçıq Sarı dərəyə su içməyə. Heç demirsən bir ay qalmış çəşənbə tonqallarını necə səbirsizliklə gözləyərdik. Parçanı iplə sariyi, məftilə bağılayıb şar düzəldib, neftin içərisinə qoyub hərəmiz öz şarlarını onu kim daha uzağa atar deyib öyünerdik. Doğrudan, Əşrəf, necə də mənali,

ərazilərdə yerləşən çələbi ocaqları, seyid nəslindən olanların eksəriyyəti sürgün edildikdən sonra kənd adamları bir çəşqinqılı içərisində idilər. NKVD-nin hər kənddə öz agentləri var idi. Bunların əlin-dən açıq-saçqın danişmaqdən belə çəkinirdilər. Bu agentlərin haqlı-haqsız donosları esasında saysız-hesabsız insanlar tutulub işgəncələrə məruz qalırdılar. İş o yerə çatmışdı ki, kolxoz qulluğun-da işləyən bəzi nanəciblər bu ag-

hum-qonşunun malına kəm baxmadıq. Çünkü bizdən evvəlkilər də elə olublar, bize də belə tərbiyə veriblər. köhnə kişilərin rəyyiyət də, bəyi də mərd olublar, bir "sən ölü" qanı bağışlayıblar, aqsaqqal sözündə çıxmayıblar. Qulaq asın, sizə dədə-babalardan bir əhvalat danışım:

- Qədim zamanlarda iki tayfa bir-biri ilə düşmən olur. Onlar hərəsi öz iş-güçündə, əkin-biçinində idi. O illərdən biri çox ağır gelir,

# Kitablarda açılan düyünlər

Nazir ÇERKƏZOĞLU - 70



vun şeirlərini yiğib toplayıb kitab halına getirdi və xatirələrin işığında Vahid müəllimi oxucularına təqdim etdi və s.

Qeyd edim ki, Nazir Çerkəzogluğun şirin təhkiyəsi var. Bu şirinlik onun keçmiş günləri nostalji duyğularla təsvir etməsində özünü göstərir. Bu şirinlik həm də o nostalji hissələri təbii hadisələr kimi təqdim edə bilmək bacarığında da özünü göstərir. Adam özünü həmin zamanın və hadisələrin içərisində hiss edə bilir. Bu da yazar kimi müəllifin uğurudur. İstərdim ki, fikirlərimin təsbiti olaraq "Geyən düzü" əsərindən bəzi parçaları aşağıda təqdim edəm:

"Xəyallar dünyasını dolaşan Əşrəf gözlərinə inanmadı. Sanki nağıllardakı əfsanəvi su sonasi zühr eləmişdi, ona elə geldi ki qövsü-qüzey bağlı rənglərə boyadı: bağın, ağacların, çəmənliyin rəngi dəyişdi. Sara ona tərəf gelirdi. Görüş yerinə tez gəlmisən, əmioğlu, mənsiz dolanırsan bu yerlərde. Ağlıma gəldi ki, burda olarsan. Danış görək dərslərin necədi, özün necəsən, o yerlərde başqa bir Sara tapmamışın ki? Dilli-diləvər Əşrəf sanki lal olmuşdu, cavab vermək halətində deyildi. Necə yəni başqa bir Sara tapmisan. Axi bu müddət ərzində o həm bacısı, həm də dostu Ağaların vasitəsi ilə Saraya bir neçə namə yazıb ülvə hissələrini, pünhan duyğularını ona çatdırılmışdı. İndi bəs Sara niyə belə tənəli sözər dəyişdi, görsən...

Yadindamı yağışdan sonra qumsalçıçırlarda qırxbuğumdan və tutardıq. Bayram bərəsinin yamaclarında çəçəklə yemliklərdən, quzuqlaşından tərəstə bağılayar, evə doğmalara gətirərdik. Yazda quzuları ilk dəfə otarmağa aparanda evdən yağı, yumurta götürüb ocaq çatıb, sovulcada qayğanaq bişirərdik, düzunu çox tökərdik, ax necə də dadlı olardı. Dağlara çıxanda dovşanalması, mərmərik, çakqala, meşə talalarından ətir saçan ciyəlek dərer, evə ana-bacılara pay gətirərdik.

Bu dəfə Ağalar dilləndi: - heç

yadda qalan uşaqlığımız keçib, heyf o günlarından yaxşı ki, sən də, Hümbət də oxudunuz, bir sənətiniz olacaq. Biz isə bir tərəfə çıxa bilmedik, ömrü boyu elə kolxoza fəhləçilik edəcəyik. Bir də ki, Əşrəf, fikrim var ki, gedəm kolxozun qarajına traktorcu mexaniklərin yanında şəyirdlik edəm, bəlkə bir peşə sahibi oldum, nə deyirsən?... Ağaların atası Heydər kişi dədə-babadan rəncber idi. Əkin-biçin işlərində olar, öküzleri ilə kolxozun əkin sahəsini şumlayırdı. Ağalar da atasının yanında hadnadə gedərdi. Hodagın getmək ele də asan iş deyildi. Ağalar etli-canlı olduğundan bu işi bacarırdı. Anası Gülsüm, bacısı Narinc isə ev işlərinə baxırdılar. Atası evdə olmadığından Əşrəfi Ağaların anası, bacısı qarşılıdı".

Gətirdiyim yuxarıdakı nümunələrdə kənd ab-havası bütöv gözəlli ilə təsvirini tapıb. Belə ki, kənd həyatına, kənd adamina xas olan ülvə sevgi-məhəbbət duyğuları burada necə təbii boyada verilib. Əşrəfə Sara arasındakı saf sevgi kənd həyatının ictimai səfərə saflığını əks etdirir. Eləcə də kənd yerlərinin coğrafi mənzərəsinə gözümüz qarşısında təbiiliklə canlandıran müəllif kənd həyatı, kənd uşaqları üçün xarakterik olan etnoqrafik məişət ləvhələrindən də ustalıqla söhbət açır. Çəşənbə bayramında havaya atılan yanar şarları necə həvəsle düzəltmələrindən və s. danışan yazıçı elə məqamindəkənd həyatı üçün sənət, peşə dalınca getməkdən də bəhs açır. Ağaların hodagın getməsindən, rəncber-əkinçi atasına kömək etməsindən söz salan Nazir Çerkəzoglu bunulna həm də oxucularını bir qədər uzaq keçmişə de çəkib apara bilir.

Müəllif bir yazar olaraq 1937-ci ilin qanlı repressiya dövrünü də əsərində xarakterizə edir, həmin zamanın sosial-psixoloji ab-havasını da təsvirə getirir: "İbadətde olan kənd əhli, ahil adamlar kəndin məscidi bağlanandan sonra səksəkə içinde namazı evlərində qılır, Allaha dualar edirdilər. Yaxın

eraziyədə yerləşən çələbi ocaqları, seyid nəslindən olanların eksəriyyəti sürgün edildikdən sonra kənd adamları bir çəşqinqılı içərisində idilər. NKVD-nin hər kənddə öz agentləri var idi. Bunların əlin-dən açıq-saçqın danişmaqdən belə çəkinirdilər. Bu agentlərin haqlı-haqsız donosları esasında saysız-hesabsız insanlar tutulub işgəncələrə məruz qalırdılar. İş o yerə çatmışdı ki, kolxoz qulluğun-da işləyən bəzi nanəciblər bu ag-

ərazilərdə yerləşən çələbi ocaqları, seyid nəslindən olanların eksəriyyəti sürgün edildikdən sonra kənd adamları bir çəşqinqılı içərisində idilər. NKVD-nin hər kənddə öz agentləri var idi. Bunların əlin-dən açıq-saçqın danişmaqdən belə çəkinirdilər. Bu agentlərin haqlı-haqsız donosları esasında saysız-hesabsız insanlar tutulub işgəncələrə məruz qalırdılar. İş o yerə çatmışdı ki, kolxoz qulluğun-da işləyən bəzi nanəciblər bu ag-

quraqlıq olur, çörək qılıqlı yaranır. Tayfa başçılarının biri o birisində ağılli, tədbirli olur, ağır günlər üçün xeyli taxiil ehtiyati saxlayır. Eşidirlər ki, bəs, düşmən tayfası açısından qırılır. Tayfa başçısı deyir ki, bir az ehtiyatı olmasaydıq, bu aqlıq, səfalet bizim de başımıza gələ bilərdi, yaman günün ömrü az olar, düşmənciliyim də olsa biz onlara kömək etməliyik.

Başçının bu məsləhətinə heç kim etiraz bildirməyə cürət eləmir. Atları taxilla yükleyib göndərirlər düşmən tayfaya. Yəni demek istəyirəm ki, babalarımız bir tike, bir parça çörəyi də düşməndən əsirgəməyiblər. Bizim türkçülük, turançılıq, islami anlayışlarımız həmişə bələ olub, Allaha, onun halallığına tapmışıq.

Qərib babanın bu ibretəmiz sözlərinə qulaq asan Sara dillənir:

- Müləyim nənə, baba danışdı, bəlkə sən də bir əhvalat danışan, qulaq asaq.

- Hə, bala, niyə danışmırəm, mən babandan da çox biliyəm, qulaq asın, birini də mən danışım, - Müləyim deyir. Belə bir əhvalat danışmağa başlayır:

Bu cümlələrdə biz təzə qurulmuş və repressiya caynağını işə salaraq insanları psixoloji gərginlikdə saxlayan sovet rejiminin qəddarlıqlarından həli olurqsa, bir qədər sonra rast gəldiyimiz aşağidakı cümlədə isə Nazir müəllimin rus dili və ədəbiyyatı müəllimi olaraq Nikolay Hökuməti ilə bağlı maraqlı bilgi ilə rastlaşırıq: "Birinci Nikolay özünün tez-tez zəhləsini tökən arvadlarından birinə deyərmiş ki, nə hürürsən Mərcanlı itləri kimi. Həmin itlərin səsiniñ haralara qədər gedib çıxmazı elə bu ifadədən məlum olur" (səh.70).

Bu cümlələrdə biz təzə qurulmuş və repressiya caynağını işə salaraq insanları psixoloji gərginlikdə saxlayan sovet rejiminin qəddarlıqlarından həli olurqsa, bir qədər sonra rast gəldiyimiz aşağıdakı cümlədə isə Nazir müəllimin rus dili və ədəbiyyatı müəllimi olaraq Nikolay Hökuməti ilə bağlı maraqlı bilgi ilə rastlaşırıq: "Birinci Nikolay özünün tez-tez zəhləsini tökən arvadlarından birinə deyərmiş ki, nə hürürsən Mərcanlı itləri kimi. Həmin itlərin səsiniñ haralara qədər gedib çıxmazı elə bu ifadədən məlum olur" (səh.70).

Göründüyü kimi, N.Çerkəzoglu təsvir etdiyi dövrün sosial quruluşunu, siyasi ab-havasını da ustalıqla əsərin canına hopdurda bilir.

Başqa sözlə, yazıçı dövrü milli kolorit və siyasi çalarları ilə birləşdirən təqdim etməyə nail olur ki, bu da oxunan əsərin qarşılıqlı qulağına nəsə deyir.

Eşidirlər ki, bəs, düşmən tayfası açısından qırılır. Adamlar, atlar varid olub, keçib-gedirlər. Bir nəfər ya-


xınlaşıb aqsaqqaldan soruşur:

- Sən onlara nə dedin ki, her ikisi geri çekildi? - Dedim ki, kim mərdidirsə, qoy namərdə yol versin, - aqsaqqal cavab verir.

Əhvalata qulaq asan baba, - "arvad, sən başdan ayağa hikmət qalasınmış, xəbərimiz olmayıb", - deyir. Xeyli gülüşürələr. Ardınca baba deyir:

- Balalarım, mən də qismətəmə düşən ömür payımı bu qarıya həsr elədim, ele peşman da deyil. Sizin həyatınız indi başlayır, çalışın aile seçimində səhv etməyin, sonrakı peşmanlılıq fayda vermir. Görürəm, hərdən xisən-xisən danışırıszız, maşallah, ele bir-birinə yaraşırıszız. Böyüklerin də, sizin də razılığınız olsa, toyunuza edib biz də bir nəvə toyu görərdik. Bu qarışılıqlıdan çıxandır kənddə bir toy-büsət olmur.

(Ardı sahifə 8-də)





entlər vasitəsi ilə gözəgelimli qadınları elədə etmək üçün ərlərini müxtəlif yollarla şərleyir, Sibire sürgün elətdirirdilər. Gecə ikən aradan götürmək üçün bəzilərinin evlərində olan "xalq atası"nın şəklini ya cirir, ya qələmələ gözünü deşir, bəzilərini, məsələn, kolxoza qarovalucusunu tutdurmaqdən ötrü gecənin qaranlığında kolxoza tayasına od vurur, digər iyrənc üsullar danışdırıb" (səh.70).

Bu cümlələrdə biz təzə qurulmuş və repressiya caynağını işə salaraq insanları psixoloji gərginlikdə saxlayan sovet rejiminin qəddarlıqlarından həli olurqsa, bir qədər sonra rast gəldiyimiz aşağıdakı cümlədə isə Nazir müəllimin rus dili və ədəbiyyatı müəllimi olaraq Nikolay Hökuməti ilə bağlı maraqlı bilgi ilə rastlaşırıq: "Birinci Nikolay özünün tez-tez zəhləsini tökən arvadlarından birinə deyərmiş ki, nə hürürsən Mərcanlı itləri kimi. Həmin itlərin səsiniñ haralara qədər gedib çıxmazı elə bu ifadədən məlum olur" (səh.70).

Göründüyü kimi, N.Çerkəzoglu təsvir etdiyi dövrün sosial quruluşunu, siyasi ab-havasını da ustalıqla əsərin can

# Kitablarda açılan düyünler



(Əvvəli səhifə 7-də)

- Baba, senin de başına söz qəhetdir, ayı şeydən daniş, - Sara dillənir.

- Yaxşı, bala, sən bir yaxşı mürəbbəli, kəkotulu samovar çayı getir, evəzində size bir maraqlı eşq ehvalatı danışacağam" (seh.74-75).

Göründüyü kimi, burada kənd həyatının real ləvhələri, halal kənd adamlarının yaşayış tərzi, məişət həyatı naqıl dili kimi şirin bir formada nəqıl olunur. Bu da yaxçı təhkiyəsinin oxunu qəlbine asanlıqla yol tapmasına mühüm zəmin yaradır. Bu parçada biz həm de xalqımızın mental ruhunu eks etdirən Ağsaqqallı İnsti-tutunun cəmiyyətdə oynadığı mühüm rolun da şahidi olur. Doğrudan da, Azərbaycan xalqı ta qədimdən ağsaqqal və ağıbərkəli ilə fərqlienib və onlar nuranı-piranı insanların nümayəndələri olaraq yolunu azana,

yolundan təzənə yol göstərib, cəmiyyətin sağlam birləşəşiyi ənənəsini qorumaqda və yaşatmaqda mühüm missiyani yerinə yetiriblər. Deyərdim ki, Nazir Çerkəzoglu-nun yazılarında bu cü məlli-mental xüsusiyyətlərin əksini tapması onun oxunaqlılığını artırın əsas keyfiyyətlərən biridir.

"Gəyən düzü" romanında təsvir olunan "Dağlar əhatəsində, təbiətin qoynunu yerləşən Köhnəqala kəndi" elə Nazir Çerkəzoglu-nun öz doğma kəndi - Dağtumas kəndidir. Mən Tumas sözünü "Kitabi-Dədə Qorqud"dakı Tuman qalası ilə eyni-leşdirmişəm. Doğrudan da, Dağtumas kəndi dağlarda təbii şəkildə əhətə olunmuş Tuman qalasına bənzəyir. Nazir Çerkəzoglu da yaxçı intuisiyası ilə əsərində kəndin adını Köhnəqala kimi təqdim edir. Bu kə-

din adət-ənənələri də təbii ki, elə əsil türk-Azərbaycan milli adət-ənənələri ilə bir bütöv olaraq təsvir edilir əsər-də:

"Hərdən kəndə aşıqlar teşrif buyuranda yiğilərlər Allahverdinin, Əbdüləlinin damına, gecədən keçmişə qədər nağıllara, dəstənlərə qulaq asardılar. Kənd ovçuları da evdə bekar oturmazdılar. Altdan-üstən geyinib çıxardılar dağ keçidlərinə. Qismətlərinə düşən kəkklik, dovsan, hərdən meşə eliyi, çöl qabarı vurunda kefləri kök qayıdar, az da olsa etindən qonum-qonşuya pay vererdilər. Qışın çıxmazı ilə çərsənbələri, Novruz bayramını toy-büsətla keçirər, yaz yağışlarından sonra çıxardılar kolxozun təsərrüfat işlərinə" (seh.78-79).

Bu minvalla Nazir müəllim illərlə qoynundan ayrı düşdüyü dogma kəndinin ab-havasını bütün incəliklərinə kimi öz kitab(lar)ında oxucularına "yaşatdırır" ve bununla həm de gənc nəslə doğma el-obaya, soykökə bağılılıq hissələrini aşışlayır. Məhz ruhumuzda yaşayın milli vətən-pərvərlik duyğularının qanımızda - damarımızda coşub-kükərməsi bize yenilmez güc verdi və bu yenilmez Koroğlu ruhyla 44 günlük 2-ci Qarabağ savaşında doğma torpaqlarımızı yadelli işgalçılardan azad elədik. Eşidib-bildiyimə görə, Nazir Çerkəzoglu dogma yurda ayaq basıb, 30 illik həsrətin tilsimini sindirə bilib. Bu il həm de Nazir müəllimin yubileyi idir. 70 yaşı bir müdrikin timsalında ona tezliklə dogma torpağımıza gedib, orada ömür-gün keçirməyini, yaşamağını və orada gənc nəslə bir müəllim kimi də, bir ağsaqqal kimi de dəyerli tövsiye - məsləhətləri ilə həyat bilgisi - hayat dərisi keçməyini arzulayıram!

Şakir ALBALIYEV

## Mediasiya Təşkilati Fəaliyyətimizin bir ili tamam oldu



Mediasiya haqqında Qanunverciliyik 2019-cu il martın 29-da qəbul olunub. 03 aprel 2019-cu ilde prezidentin Fərmanına əsasən qüvvəye minib. 2021-ci ilin 01 iyulunda 3 sahə üzrə aile, əmək və kommersiya mübahisələri məhkəmə və arbitrajdan əvvəl Mediasiyaya gəlməsi tələb olunur. Əsas məqsəd isə təreflər arasında yaranmış münəqşiq səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə həll edilməsidir. Mediasiyanın məqsədi 3-cü şəxs və şəxslərin təsiri olmadan mediatorun köməyi ilə mübahisənin həll edilməsidir.

Mediasiya bizim ölkəmiz üçün yeni institutdur. Fəaliyyətə başladığının 2 ili olmasına baxmayaraq bir çox nailiyetlər əldə edib. Orta statistik rəqəmlərə baxıqda aydın olur ki, daxil olan işlərin 35-40% barışqıla nəticələnib. Bu işə əhali arasında barışq mühitinin yaradılmasına, ədliyyə və məhkəmə yükünün azaldılmasına səbəb olur. Biz Mediasiya Təşkilatı olaraq daha yüksək nəticə-

lərə nail olmağa çalışırıq. Bu yolda ölkə rəhbəri və Ali Baş Komandan cənab İlham Əliyevin dəstəyi həzər zaman bizimləridir. Eyni zamanda dövlət və hökumət orqanlarının, ədliyyə və məhkəmə sisteminin, ombudsmanın, mərkəzi bankın və digər orqanların dəsteklərini hiss edirik. Mediasiya Şurasının rəhbərliyi cənab Nadir Adilov başda olmaqla hər birimiz Mediasiyasının daha yüksək hədəflərə çatmasına çalışırıq.

Mediasiya institutu formalasdıqdan sonra Mediasiya Təşkilatları yarandı. Cəbrayıl 1 sayılı Mediasiya Təşkilatı 11 fevral 2022-ci ilde Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatından keçib. 26 iyul 2022-ci ildən Mediasiya Şurasının üzvü olaraq fəaliyyətə başlayıb. Fəaliyyət ərazisine Cəbrayıl, Füzuli, Beyləqan, Xocavənd, Laçın, Ağcabədi, Qubadlı və Zəngilan rayonları aiddir. 25 iyul 2023-cü ildə Cəbrayıl 1 sayılı Mediasiya Təşkilatı bir illik fəaliyyəti ilə əla-qədar tədbir keçirdi. Tədbirdə rayon

icra Hakimiyyəti rəhbərliyi, əməkdaşları, hüquq muhafizə orqanları di-jər idarə, müəssisəsə rəhbərleri, sədəvətəndəşlər iştirak etdilər.

Cəbrayıl 1 sayılı Mediasiya Təşkilatının direktori Tahir Balakişiyev verdiyi hesabatında 6 ay ərzində Cəbrayıl 1 sayılı Mediasiya Təşkilatına 789 işin daxil olduğu və bundan 334 işin barışqıla nəticələndiyini bildirdi. Bu təqribən 43% barışq deməkdir. Yəni 334 iş məhkəməyə müraciət etmədən mediasiyadan geri dönüb. Bundan sonra da daha yüksək nəticələri hədfələyirik.

Cəbrayıl rayon icra Hakimiyyətinin başçısı vəzifəsinini icra edən müəavin cənab Tapdıq Nəsimov çıxış etdi. Cəbrayıl 1 sayılı Mediasiya Təşkilatına müvəffeqiyətlər arzu etdi.

Sonra digər idarə və müəssisə rəhbərliyi, vətəndaşlar da çıxış etdilər.

Tədbirin keçirilməsində dəstək olan Cəbrayıl rayon icra Hakimiyyətinin başçısı cənab Kamal Həsənova dərin minnətdarlığımı bildiririk.

Baş redaktor:  
**Şakir Əlif oğlu AL-BALIYEV**

Qəzet Ədliyyə Nazirliyində qeyde alınıb.  
CİF 1209641  
H/H: 5523308000  
kod: 200123  
VÖEN: 9900003611  
SWIFT kod: AIBBAZ2X  
M/h: AZ37NABZ013501000000001944  
Benefisiarın hesab: AZ27IB410100C9443130139112  
VÖEN: 8200035441  
Ünvan: AZ 1073, Bakı şəh.,  
Mətbuat prospekti, 529-cu məhəllə  
"Azərbaycan" nəşriyyatı,  
Telefon: (051) 441-15-82

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Materiallardakı faktların doğruluğuna müəlliflər cavabdehdir.  
Əlyazmalar geri qaytarılmır.

"Xudafərin harayından qalan mən!..."

**XUDAFƏRİN**

## YAYDƏRSİ: "YAPON BAĞI" NDA YAPONİYA HAQQINDA



30 illik müəllimlik fəaliyyətimdə bu sənəti seçdiyim üçün heç vaxt peşman olmamışam, bəzən yorulsam da, yenə şagirdlərimlə bir arada dincəlmışəm. Məni bu peşəyə yönəldən anama və müəllimlərimə həmişə min-nətdaram.

Bildiyimiz kimi, məktəbilər yay tetilinə buraxılıb, müəllimlər de məzuniyyətdədir-lər. Mən de çoxları kimi istirahətimi Bakıda öz evimdə, ailəmələ keçirirəm. Fikirləşdim ki, hansısa bir qrand layihənin qalibi olandan sonra layihə həyata keçirməkdənə, belkə elə sinəq üçün kiçik bir layihə həyata keçirirəm. Düşündüm ki, bunu az miqdarda maddiyyatla da həll etmək olar. İşə başladım. Əvvəlcə şagirdlərimlə əlaqə saxladım. Şəhərdə olanlarla məsləhətləşib, program hazırladıq. Heç uzağa getmədi. Yaxınlıqda yerləşən Yapon bağı məkan olaraq seçdik. Məqəsimdəm Yapon - Azərbaycan dostluğu, Yaponianın tarixi, iqtisadiyyatı, coğrafi mövqeyi, əra-

keçdi. Şagirdlər öyrəndikləri, toplantıları materialları təqdim etdilər.

Beləcə bir yay gündündə asudə vaxtımızın səmərəli keçməsindən məmən qaldıq.

Sonda şagirdləri kiçik hədiyyələrə mükafatlandırdım.

**Seidə QULİYEVA,  
Cəbrayıl rayonu Milli  
Qəhrəman Kazım Məmmədov  
adına Böyük Mərcanlı kənd tam  
orta məktəbində sınıfdən xaric və  
məktəbdən kənar işlər üzrə  
təşkilatçı müavini**

**Cəbrayıl RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti**  
"Xudafərin" qəzetiin baş redaktoru Şakir Albalievə, anası

**QSSRSSNFİL QUBUŞ QIZININ**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

**Allah rəhmət eləsin!**

**Cəbrayıl RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti**  
Haqverdiyə Vidadi Mehdi oğlu, Yusifov Fərhad Hüseyin oğlu,  
Məmmədova Əsli Məhəmməd qızı, Mehdiyeva Gülistan Alməmməd  
qızı, Hüseyinov Sərdar Hüseyin oğlu və Allahverdiyəva Ülkər Əli qızının  
vəfatlarından kədərləndiklərini bildirir və ailə üzvlərinə dərin  
hüznlə başsağlığı verirler.

**Allah rəhmət eləsin!**

Qəzet "Xudafərin" qəzetiin  
komputer mərkəzdən yığılıb,  
səhifələnib və "Azərbaycan"  
nəşriyyatında çap edilib.

[albalievshakir@gmail.com](mailto:albalievshakir@gmail.com)

[albalievshakir@rambler.ru](mailto:albalievshakir@rambler.ru)

Sifariş №: 2163

Tiraj: 3000